

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 153 (5141) 24 avqust 2016-cı il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

***İlham Əliyev:* "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"**



Səh 2

**Azərbaycan Olimpiya
rekordunu yenilədi**



4

**Əli Əhmədov: "Azərbaycan
idmanının inkişafı ölkənin
hərtərəfli yüksəlişinin
nəticəsidir"**



3

**Referendum Aktı layihəsi -
təkmilləşmə və
modernləşməyə doğru**



2

**Xain FETÖ planı
Azərbaycanda ifşa olunur!**



8

**Dünyanın nüfuzlu
siyasətçiləri Qəbələdə
toplaşacaq**



12

**AXCP sədrinin köməkçisi
Faiq Əmirov ifşa olundu**



7

11

**Zərərçəkən: "Mənzilim
tam şəkildə təmir
edilib"**



7

**Seçki dairələri dairə
seçki komissiyalarında
ixtisaslaşdırılmış
kurslar davam edir**



16

**"Mançester Yunaytd"
Şvaynştaygeri satır**



24 avqust 2016-cı il

İlham Əliyev: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"



Dünya ölkələrini bürümüş global maliyyə-iqtisadi böhran, enerji daşıyıcılarının kəskin ucuzlaşması heç bir ölkədən yan keçməyib. Bunun nəticəsində yaranmış maliyyə problemlərinin getdikcə dərinləşməsi 2015-ci ildə özünü daha qabarıq şəkildə göstərdi.

Bəzi ölkələrdə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhranın da müşahidə olunması vəziyyəti daha da gərginləşdirdi. Ayrı-ayrı dövlətlər, hətta milli valyutalarında devalvasiya etməli oldu. Bizim də ölkəmiz belə hallarla qarşılaşdı. Bəzi iş-bazlar yaranmış fürsətdən öz maraqları naminə istifadə edərək, dərhal süni bahalaşmaya əl atdılar. Lakin dövlət başçısının qəti göstərişi belə halların qarşısını aldı. Təxribatçılar, dəlallər və işbazlar bu istəklərinə çata bilmədilər.

Təsadüfi deyildir ki, ölkə Prezidenti İlham Əliyev görülən tədbirləri ümumiləşdirərək bildirmişdir: "Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, konkret proqramla təmin olunmasın. Həm də qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Hər bir proqramın konkret icra mexanizmləri, konkret maliyyə bazası var və bütün texniki imkanlar var".

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın global iqtisadi-maliyyə böhranından minimum itki ilə çıxan ölkələrdən olması, ilk növbədə, dövlət başçısı İlham Əliyevin düşünlü və ciddi elmi əsaslara söykənən müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir.

Təbii ki, belə xoşagəlməz hallar regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə inkişaf müşahidə olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində

əhəmiyyətli qərarlar qəbul edilmişdir.

Faktlar, rəqəmlər, reallıqlar

Ötən il əhalinin pul gəlirlərində 5,8 faiz artım müşahidə olunub. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait hesabına ölkədə 34 məktəb, 26 uşaq bağçası tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Müasir standartlara uyğun tikilmiş və ya əsaslı təmir olunmuş tibb müəssisələrinin sayı 500-ü keçib. Əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün irimiqyaslı layihələr davam etdirilmişdir.

Göründüyü kimi, ötən il yaddaşlarda maliyyə-iqtisadi böhran kimi qalsa da, ölkəmizdə iqtisadiyyatın inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmişdir. Ölkə başçısının müstəqil, düşünlü və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb global proseslərin təsirindən qoruna bilmiş, itkilər minimuma endirilmiş və uğurlu inkişaf dinamikası davam etdirilmişdir. Belə bir çətin və gərgin dövrdə 114 min ailə ünvanlı sosial yardımla təmin olunmuşdur. Həmçinin, ölkəmizdə 87 min yeni iş yeri yaradılıb, 2004-cü ildən bu gündək açılmış yeni iş yerlərinin sayı 1,4 milyonu keçib ki, onun da böyük əksəriyyəti daimi iş yerləridir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik: "Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük.

İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamağa çalışmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda, təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır".

Həyata keçirilən pragmatik və nikbin proqnozlaşdırılmış və tarazlaşdırılmış iqtisadi-sosial siyasətin nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyevin ardıcıl olaraq əmək haqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar, məhz vətəndaşların rifah halının yaxşılaşmasına imkan yaradıb. İnsanların aylıq gəlirləri, əmanətlərinin həcmi 10 faizdən çox, pul gəlirləri isə 7 faizdən çox artıb. İnflyasiya isə cəmi 2 faiz təşkil edib ki, bu da insanların real gəlirlərinin nominal dəyərini istehlak bazarında 3,5 dəfə artırı deməkdir. Ölkədə orta əməkhaqqı 520 dollar səviyyəsində, orta pensiya 200 dollar səviyyəsində təşkil edir ki, bu da Azərbaycanın MDB məkanında orta aylıq məşğ və pensiyasının göstəricisinə görə 3-cü yeri tutduğunu göstərir.

Ümumiyyətlə, Prezident İlham Əliyev sosial siyasətlə iqtisadi siyasətin vəhdətini elə bir çevik tərzdə tənzimləyir ki, bu, həm zəngin dövlət, varlı vətəndaş prinsiplərinə gətirib çıxarmaqdadır. Çünki dövlət başçısı İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut etdi ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir.

RƏFİQƏ KAMALQIZI

Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxəcə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Referendum Aktı layihəsi - təkmilləşmə və modernləşməyə doğru

29 bənddən ibarət olan dəyişikliklər Azərbaycan dövlətinin və xalqının mütərəqqi inkişafına yönəlmiş zərurətdən doğan addımdır

Məlum olduğu kimi, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib. Bununla yanaşı, Referendum Aktının layihəsi geniş ictimai rəyin tanış olması məqsədilə KİV-də dərc olunub. Artıq Konstitusiya Məhkəməsi tərəfindən Referendum Aktı layihəsinin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referendum) çıxarılıb və referendum günü 2016-cı il sentyabrın 26-na müəyyən edilib.

Bu arada qeyd etmək yerinə düşərdi ki, dünyada gedən global inkişaf və tərəqqi faktoru Azərbaycandan da yan keçməyib. İstər sosial, istər iqtisadi, istər siyasi-ictimai proseslərdə cərəyan edən inkişaf amili özündə bir sıra dəyişikliklərin zərurəti məsələsini önə çıxarıb. Daha dəqiq desək, dünya inkişaf meyarında bir monitorda cəmləşib və tərəqqi proseslərinin bir-biri ilə uzlaşması ictimai sifarişə əsaslanmaqdadır. Məhz bu baxımdan, zaman keçdikcə, hər bir sahədə, o cümlədən, sivil dövlətlərin Ana Yasası hesab edilən konstitusiyalarında da mütərəqqi dəyişikliklərə gedilir. Əlbəttə ki, ilk növbədə, xalqın rəyi nəzərə alınmaqla. Bu baxımdan, hazırkı Referendum Aktı ilə 1995-ci ilin noyabrında qəbul olunan Konstitusiyamıza 3-cü dəfə dəyişiklik edilir.

Qərarların qəbul edilməsi mexanizmi daha müasir standartlara söykənəcək

Qeyd edək ki, Konstitusiyamıza əvvəlki dəyişikliklər 2002-ci ilin 24 avqustunda (22 maddəyə 31 dəyişiklik) və 2009-cu ilin 18 martında (29 maddəyə 41 dəyişiklik) keçirilən referendumlarda olunub. Budəfəki Referendum Aktı da 29 bənddən ibarətdir və nəzərdə tutulan növbəti dəyişikliklər də ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların daha da möhkəmləndirilməsi, hüquq normalarının bilavasitə ana qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının müasir dünya kontekstində gücləndirilməsi məqsədini daşıyır.

Beləliklə, referendumda çıxarılan dəyişikliklər bir neçə bölmə əsaslanır - icra hakimiyyəti strukturunda institusional, konstitusiyanın mətnində terminoloji, insan hüquq və azadlıqlarının təminatının möhkəmləndirilməsi dəyişiklikləri.

O cümlədən, ölkə Prezidenti tərəfindən təyin edilən vitse-prezidentlər institutunun yaradılması da bu kimi əhəmiyyətli məqamlardan birini təşkil etməkdədir. Belə ki, vitse-prezidentlər institutunun yaradılması təklifi son illərdə Azərbaycanda köklü iqtisadi islahatlara start verilməsi ilə əlaqədar özünü daha mühüm faktor kimi büruzə verib. Yəni məsələ həm də ondan ibarətdir ki, ölkəmizin dinamik tərəqqisi və davamlı inkişafı fonunda qəbul edilən qərarların daha aktiv şəkildə reallaşdırılması amili zərurəti görünməkdədir. Çünki daha öncəki qanunlara əsasən, mövcud dinamik inkişaf bəzi hallarda ayaqlaşmaz hala gəlir. Bu səbəbdəndir ki, Nazirlər Kabinetinin mövcud qanunlar əsasında fəaliyyəti daha çevik və daha müasir - vitse-prezidentlər institutu ilə təkmilləşdirilir və modernləşdirilir. Belə olan halda, vitse-prezidentlik institutu dünyanın ən qabaqcıl idarəetmə dəyərlərinə söykənir. Nəticədə, Nazirlər Kabinetinin qərarlar qəbul etməsi mexanizmi daha müasir standartlara söykənəcək. Məsələn, vitse-prezident institutunun təsis edilməsi Prezidentin müvafiq fərman və sərəncamlarının yerinə yetirilməsini nəzarətdə saxlamaq, habelə, iqtisadi islahatları daha da ixtisaslaşdırılmış səviyyədə həyata keçirmək imkanı verəcək.

Verilən mütərəqqi qərarlar çevikləşdikcə, onların icrası da çevikləşməli, sürətli prinsiplərə əsaslanmalıdır

Bu gün dünyada gedən siyasi-iqtisadi böhranlardan post-neft ölkəsi olan Azərbaycanın ən az və minimal zərərnlə çıxması arxasında da qətiyyətli dövlət idarəçiliyi mexanizminin dayanması şübhəsizdir. Prezident İlham Əliyev Cənablarının müdrik və uzaqgörən siyasi qərarları və ölkədə həmin qərarların icrası faktoru da belə deməyə əsas verir. Lakin verilən mütərəqqi qərarlar çevikləşdikcə, onların icrası da çevikləşməli, sürətli prinsiplərə əsaslanmalıdır. Konstitusiyaya həmin hissədə təklif olunan dəyişikliklər, həmçinin, bu reallıqdan da irəli gəlir, eyni zamanda, ölkəmizin dünya iqtisadiyyatında, siyasi çevrəsində tutduğu mövqelərin qorunub saxlanaraq möhkəmləndirilməsini təmin etməyə yönəlmiş vitse-prezidentlik postu bu kimi məsələlərdə də mövcud siyasi proseslərə yeni nəfəs və ab-hava gətirəcək. Beləliklə, sonda bir daha qeyd etmək vacibdir ki, 29 bənddən ibarət olan dəyişikliklər Azərbaycan dövlətinin və xalqının mütərəqqi inkişafına yönəlmiş zərurətdən doğan addımdır.

"SƏS" Analitik Qrupu

Əli Əhmədov: "Azərbaycan idmanının inkişafı ölkənin hərtərəfli yüksəlişinin nəticəsidir"

"Azərbaycan idmanının inkişafı ölkənin hərtərəfli yüksəlişinin nəticəsidir". Bu fikri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov idmançılarımızın XXXI Yay Olimpiya Oyunlarında uğurlu çıxışlarına münasibət bildirərək deyib.

Əli Əhmədov qeyd edib ki, 2016-cı ilin Yay Olimpiadası Azərbaycan idmançıları və idman sevenləri üçün uğurla başa çatdı. "İdmançılarımız Azərbaycana 1-i qızıl, 7-si gümüş olmaqla toplam 18 medal qazandırdılar. Ölkəmizi təmsil edən idmançılar Braziliyanın paytaxtında 18 dəfə yüksək idman kürsüsünə qalxdılar. Azərbaycan olimpiadaya qoşulmuş dövlətlərin nümayəndələri arasında ən çox sayda medal qazanmış 15 ölkədən biridir. Olimpiya Oyunlarına qatılmış 206 ölkə arasında ən



çox medal qazanmış 15 ölkədən biri olmaq həqiqətən qürurverici idman göstəricisidir. Mən olimpiadanın statistikasına baxdım və bir neçə maraqlı rəqəmləri diqqətinizə çatdırı bilərəm. XXXI Yay Olimpiya Oyunlarında 11 min idmançı 974 medal uğrunda yarışdı. Orta hesabla yarışlara qatılan hər 11 oyunçuya 1 medal düşür. Azərbaycan Olimpiadada 56 idmançı ilə iştirak edib. Qazanılan medalların sayı isə 18-dir. Deməli, orta hesabla Azərbaycanın hər 3 idmançısına 1 medal düşür. Bu göstərici ümumi olimpiya göstəricisindən təxminən 4 dəfə çoxdur."-deyə, Əli Əhmədov

"Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklər Konstitusiyaya islahatlarının məntiqi davamıdır". Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli bildirib ki, buna qədər də belə addımlar atılıb: "Məsələ ondadır ki, Azərbaycanı digər ölkələrdən fərqləndirən həm iqtisadi baxımdan sürətli inkişafı, həm də regionda bir ölkə kimi çəkisinin sürətlə artmasıdır. Buna görə də ölkədə Konstitusiyaya yeni əlavə və dəyişikliklər edilməsi zərurəti yaranıb".

Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad var.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hesab edir ki, bu kontekstdə icra hakimiyyəti institutunda həyata keçirilən institusional islahatlar daha çox əhəmiyyət kəsb edir: "Bu, Azərbaycanda vitse-prezidentlər institutunun yaradılması ilə bağlı təklif edilən müddəalardır. Uzun müddətdir ki, cəmiyyətimiz, insanlarımız ölkə prezidentinin həyata keçirdiyi islahatlara birbaşa rəhbərlik etdiyini müşahidə edirlər. Başqa sözlə, prezidentin bu islahatları daha çox birbaşa Administrasiyası vasitəsi ilə həyata keçirdiyi də görünür. Baxmayaraq ki, Nazirlər Kabineti mövcuddur, qərarlar qəbul edilir və o qərarlar müəyyən bir müddət çərçivəsində qəbul edilir. Amma ölkə prezidenti tərəfindən qəbul edilən qərarların sürətli icrasını müşahidə edirik. Bu, daha çox yeni institusional islahatları tələb edir. Bu baxımdan prezident tərəfindən təyin ediləcək vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilir. Bu, iqtisadiyyatın bütün sahələrində müşahidə etdiyimiz bir realıqdır".

Ə. Hüseynli Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad olduğuna diqqət çəkib: "Əlbəttə, Nazirlər Kabinetinin mövcud Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri var və öz icra mexanizmləri mövcuddur. Nazirlər Kabineti kollegial orqandır. Hüquq sahəsi ilə bağlı deyə bilərəm ki, çoxlu sayda sənədin, həttə qanunvericilik aktlarının qəbulu ilə bağlı müəyyən zamana ehtiyac olur. Nazirlər Kabineti həmin sənədlərə baxır, təbii ki, kollegial orqan olduğu üçün aidiyyəti nazirliklərə göndərir. Nazirliklərdə sənədlər hazırlanır, onlara viza qoyulur, yenidən Nazirlər Kabinetinə qaytarılır. Bu proses

Əli Hüseynli: "Nazirlər Kabinetinin islahatların önündə getməsinə müşahidə etməmişik"



bəzən aylarla sürən prosesə çevrilir. Bu gün isə Azərbaycanın indiki inkişaf mərhələsi, onun regionda, dünyada tutduğu mövqə fonunda qərarların çox sürətlə, bir neçə gün, bəzən saatlarla ölçülən zaman çərçivəsində qəbulu və icraya yönəlməsi tələb olunur. Mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün həm mexanizmləri, həm də vərdişləri mövcud deyil. Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsinə də müşahidə etməmişik. İqtisadiyyat və digər vacib sahələrdə bütün təşəbbüslər prezidentdən gəlir, həmin qərarların icrasını Prezident Administrasiyası vasitəsi ilə həyata keçirildiyini müşahidə edirik. Bu baxımdan Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addımdır, çevik bir mexanizmdir. Belə demək mümkündürsə, xüsusən hazırda prioritet olan iqtisadi sahədə ölkə prezidentinin qərarlarının dürüst, dəqiq, çevik mexanizmdir".

Yeri gəlmişkən, Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklərin radikal müxalif qüvvələr tərəfindən monarxiya rejiminin yaradılması istiqamətində təşəbbüs kimi qiymətləndirilməyə çalışılması da sirr deyil. Əgər şəxs yetkinlik yaşında seçmək hüququ əldə edərsə, həm də seçilmək hüququ yaranmış olmalıdır. Bu baxımdan, son dövrdə Azərbaycanda həyata keçirilən Konstitusiyaya islahatları daha geniş imkanlar yaradılmasına xidmət edir. Ə. Hüseynli isə bildirir ki, Konstitusiyada hakimiyyət qollarında yaş senzi ilə bağlı məhdudiyyətin götürülməsi çox müəyyəndir: "Birincisi, bundan əvvəlki referendumda prezidentliyə namizədlərə dair tələblərdə bir şəxs iki dəfədən artıq seçilməsi ilə bağlı mövcud olan məhdudiyyət aradan qaldırılarda ideya ondan ibarət deyildi ki, seçilən şəxs hər hansı şərait yaradılsın, yaxud məhdudiyyət qoyulsun. Zamanında ideya ondan ibarət olub ki, seçən vətəndaşın geniş imkanları olsun. Çünki o zaman da prezidentliyə namizədlərə aid tələblərlə

qeyd edib. Baş nazirinin müavini bildirib ki, yarışlarda 1-ci yerə sahib olan Amerika Birləşmiş Ştatlarını (121 medal) 554 idmançı təmsil edirdi: "Göründüyü kimi, orta hesabla təxminən bu ölkənin hər 4 idmançısına 1 medal düşür. Olimpiadada 2-ci yerə tutan İngiltərədə həmin göstərici təxminən 5-ə (366 idmançıya 67 medal), 3-cü yerin sahibi Çində isə 6-ya bərabərdir (413 idmançıya 70 medal). Onu da ayrıca vurğulamağı lazım bilərəm ki, idmançılarımızın qazandığı 7 gümüş medal potensial qızıl medal deməkdir. Gümüş medalın sahibini qızıl medalın sahibindən hansısa bir təsadüf, hansısa bir idman şansı ayırır. İdman peşəkarlığı və ustalığı baxımından onlar demək olar ki, bərabərdir." Əli Əhmədov bildirib ki, idmançılarımızın növbəti möhtəşəm uğurlu çıxışları Azərbaycan idmanının sürətli inkişafının bariz ifadəsidir: "İdmanın inkişafı isə ölkəmizin dinamik inkişafının, hərtərəfli tərəqqisinin birbaşa nəticəsi kimi qiymətləndirilməlidir. Mən idmançılarımızı yüksək göstəriciləri münasibətilə təbrik edirəm. Onlar hər cür təbrikə layiqdir. Bütün Azərbaycan idmançılarımız ilə fəxr edirik".



YAP-ın Sədr müavini Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsu qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov avqustun 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsu partiyasının mənzil qərargahında qəbul edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir. Görüşdə, həmçinin, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərə bağlı keçiriləcək referendumla hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov görüşdə iştirak edib.

Xüsusi Dövlət Mühafizə Xidməti böyük və şərəfli yol keçib



Avqustun 23-ü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gündür. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri və əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Peşə bayramı münasibətilə keçirilən mərasimdə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1993-cü ildə yaradılan, əsas vəzifəsi Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən 23 ildə böyük və şərəfli yol keçib. Prezident İlham Əliyev 2008-ci il avqustun 23-nü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı avqustun 22-də Xidmətin hərbi qulluqçularının peşə bayramı günü münasibətilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

24 avqust 2016-cı il

Avqustun 5-də Rio-de-Janeyroda start götürən XXXI Yay Olimpiya Oyunları başa çatdı. Bütün beynəlxalq yarışlarda olduğu kimi, bu dəfə də Azərbaycanın olimpiyaçıları ölkəmizi ləyaqətlə təmsil etdilər.

Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidney-də üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmaqla, o dövr üçün rekorda imza atmış idmançılarımız Rio-de-Janeyroda da bayrağımızı yüksəldərək, himnimizi səsləndirərək, 18 medal qazandı.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamanandan oxatma, velosiped və kano-slamom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla, 3 hakimlə də təmsil olunub.

On altı günlük gərgin idman mübarizəsindən sonra aktivində bir qızıl, yeddi gümüş və on bürünc medal olan yığma komandamız, ümumilikdə, 18 medal qazanıb və bu göstərici ilə Olimpiadaları 39-cu sırada başa vurub.

Hesabında 46 qızıl, 37 gümüş və 38 bürünc olmaqla, ümumilikdə, 121 medal olan ABŞ Olimpiadaları

Azərbaycan Olimpiya rekordunu yenilədi

Yaxud idmançılarımız 18 medal qazanaraq, idman ölkəsinin yetirmələri olduqlarını bir daha sübut etdilər



mi, idmanın inkişaf etdirilməsi və həyat tərzinə çevrilməsi üçün genişmiqyaslı işlər həyata keçirib və bu proses hazırda uğurla davam etdirilməkdədir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə, demək olar ki, hər gün qarşılaşırıq. Yeni dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələrini bir-birinin ardınca sıralayaraq, ölkəmizin nüfuzunu daha da artırır.

"SƏS" Analitik Qrupu



birinci pillədə tamamlayıb. Böyük Britaniya 27 qızıl, 23 gümüş, 17 bürünc medalla (ümumilikdə, 67) ikinci, Çin 26 qızıl, 18 gümüş və 26 bürünc (ümumilikdə, 70) medalla üçüncü olub. İlk onluğu Rusiya (19-19-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.

Ən güclü dövlətlər arasında mübarizə aparən Azərbaycanda yeni və sağlam gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür və bu faktor, əmin edir ki, ölkəmizi təmsil edən idmançılarımız bundan sonra da bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcək. Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə

edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın etrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturunu istənilən yarışa yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərmişdir. Bu uğurun əldə edilməsinin əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Bədən tərbiyəsi və idmanın sağlam nəslin formalaşdırılmasında əhəmiyyətini yaxşı bilən Ulu Öndər bu sahədə ciddi baza formalaşdırma bilmişdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev isə, öz növbəsində, həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri ki-

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq şəhər və rayonlarda müəyyən edilmiş açıq və qapalı yerlərin SİYAHISI

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib

Sıra №	Şəhər, rayon	Seçki dairəsinin adı	Açıq yer (ünvanı)	Qapalı yer (ünvanı)
1.	Binəqədi	8 sayılı Binəqədi birinci	Dərnəgül yaşayış massivi, K.Rəhimov küçəsi, 6 sayılı Bakı Peşə Liseyinin təlim meydançası	7-ci mikrorayon, Abay küçəsi, 7a sayılı binanın həyatindəki Mərasim evi
		9 sayılı Binəqədi ikinci	Məmmədamin Rəsulzadə qəsəbəsi M.Məhəmmədخان küçəsi 30 sayılı tam orta məktəbin stadionu	9-cu mikrorayon, H.Babaşov küçəsi, 5 sayılı binanın həyatindəki Mərasim evi
		10 sayılı Binəqədi üçüncü	Binəqədi qəsəbəsi, II mədən, korpus 83, İdman Sağlamlıq Kompleksinin stadionu	Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 14 sayılı binanın həyatindəki Mərasim evi
2.	Qaradağ	11 sayılı Qaradağ	Sahil qəsəbəsi, Tamponaj İdarəsinin yaxınlığındakı boş sahə	Sahil qəsəbəsi, Tamponaj İdarəsinin akt zalı
		12 sayılı Qaradağ-Binəqədi-Yasamal	Lökbatan qəsəbəsi, "Zaur" şadlıq evinin qarşısındakı boş sahə	Lökbatan qəsəbəsi, "Zaur" şadlıq evi
3.	Xəzər	13 sayılı Xəzər-Pirallahı	Mərdəkan qəsəbəsi, Mədəniyyət sarayının qarşısı	Mərdəkan qəsəbəsi, Nizami adına Mədəniyyət evi
		14 sayılı Xəzər	Şüvəlan qəsəbə parkının yaxınlığındakı boş sahə	Şüvəlan qəsəbə Mədəniyyət evi
4.	Pirallahı	13 sayılı Xəzər-Pirallahı	Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 56a sayılı binanın qarşısındakı meydan	Pirallahı qəsəbə İdman Kompleksi
5.	Yasamal	15 sayılı Yasamal birinci	Mirəli Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən İdman Sağlamlıq Kompleksinin stadionu	A.M.Şərifzadə küçəsi 108, 110, 112, 114 və 116 sayılı yaşayış binalarının həyatindəki Mərasim evi
		16 sayılı Yasamal ikinci	H.Cavid prospekti, 528-ci məhəllədəki meydan	İzmir küçəsi, ev 5a ünvanda yerləşən Mərasim evi
		17 sayılı Yasamal üçüncü	Parlament prospekti, 500-cü məhəllə, ev 2 "b" həyatindəki boş ərazi	B.Bağirova küçəsində yerləşən Respublika Uşaq Filarmoniyasının akt zalı
6.	Nərimanov	18 sayılı Nərimanov-Nizami	Metronun "Ulduz" stansiyasının yaxınlığındakı ərazi	"Azərelektroterm" MMC-nin Biznes Mərkəzi
		19 sayılı Nərimanov birinci	A.Nemətulla küçəsi 23-də yerləşən "Minayə" şadlıq sarayının qarşısı	"Təfəkkür" Universitetinin akt zalı
		20 sayılı Nərimanov ikinci	N.Nərimanov küçəsi 55-də yerləşən "Cıdır" restoranının qarşısı	Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalı
7.	Nəsimi	21 sayılı Nəsimi birinci	1-ci mikrorayon, A.Məhərrəmov küçəsi, 27 A ünvanda yerləşən parkın yaxınlığındakı meydan	A.Məhərrəmov küçəsi, 68-də yerləşən Mərasim evi
		22 sayılı Nəsimi ikinci	M.Qardaşları küçəsi 113-də yerləşən "Bakı Tikilş Evi" ATSC-nin həyəti	M.Sənani küçəsi 12 ünvanda yerləşən Qızlar Universitetinin akt zalı
		23 sayılı Nəsimi-Səbail	Xətai prospekti 42 ünvanda yerləşən "Azintur" ASC-nin həyəti	G.Səfəraliyeva küçəsi 22-də yerləşən "Sənayeavtomatika" İstehsalat Birliyinin akt zalı
8.	Nizami	24 sayılı Nizami birinci	Keşlə qəsəbəsi, Yenikənd küçəsindəki parkdakı meydan	Keşlə qəsəbəsi, Sabir küçəsi 1 ünvanda yerləşən Mərasim evi
		25 sayılı Nizami ikinci	B.Nuriyev küçəsi 69-də yerləşən idman meydançası	B.Nuriyev küçəsi 4 yerləşən Mərasim evi
9.	Sabunçu	26 sayılı Sabunçu birinci	Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 10-də yerləşən "Azneftqeofizika" trestinin	Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, 1 nömrəli Bakı Birləşmiş Texniki

Sıra №	Şəhər, rayon	Seçki dairəsinin adı	Açıq yer (ünvanı)	Qapalı yer (ünvanı)
10.	Səbail	27 sayılı Sabunçu ikinci	stadionu	Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi, poçtun qarşısındakı meydan
		28 sayılı Sabunçu üçüncü	Zabrat qəsəbəsi, Babək küçəsi 37-də yerləşən "Bakı Neftmaşinqayırma" ASC-nin həyəti	Peşə Məktəbinin akt zalı
11.	Suraxanı	29 sayılı Səbail	20-ci yaşayış sahəsi, 6 sayılı Peşə məktəbinin həyəti	Sabunçu qəsəbəsi, Ə.Məmmədaliyev küçəsi 2-də yerləşən "Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" MMC-nin akt zalı
		30 sayılı Suraxanı birinci	Hövsan qəsəbə Mədəniyyət Sarayının qarşısı	Zabrat qəsəbəsi, Oktyabr küçəsi, "Neftqazmaş" ASC-nin akt zalı
		31 sayılı Suraxanı ikinci	Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, "Veteranlar Xiyabanı"nın qarşısı	Badamdar qəsəbə Mədəniyyət evi
12.	Xətai	32 sayılı Suraxanı üçüncü	Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən Mərasim evinin qarşısındakı meydan	Ziğ qəsəbə Mədəniyyət evi
		33 sayılı Xətai birinci	M.Rüstəmov küçəsi, 31 sayılı binanın qarşısındakı boş ərazi	Qaraçuxur qəsəbəsi, Qurban Abbasov adına Mədəniyyət Sarayı
		34 sayılı Xətai ikinci	G.Mehmandarov küçəsindəki 12 və 14 sayılı binaların həyəti	Əmircan qəsəbəsi S.Bəhlulzadə adına Mədəniyyət Sarayı
		35 sayılı Xətai üçüncü	İ.İsmayilov küçəsi, 44 sayılı binanın qarşısındakı ərazi	"Bakı" kinoteatrı
13.	Gəncə	36 sayılı Xətai dördüncü	Ziğ yolu, 35, 37 və 39 sayılı binaların həyəti	Mərdəkan qəsəbəsi, Nizami adına Mədəniyyət evi
		37 sayılı Nizami birinci	Novruz meydanı	Xətai rayon Mədəniyyət Mərkəzinin klubu
		38 sayılı Nizami ikinci	Gülüstən yaşayış massivində yerləşən "İstiqlal bağı"	M.Ə.Sabir adına kitabxananın akt zalı
14.	Sumqayıt	39 sayılı Kəpəz birinci	"Spartak" stadionu	H.Z.Tağıyev adına toxuculuq-tikiş kombinatının klubu
		40 sayılı Kəpəz ikinci	İsrafilbəyov küçəsi, 5 sayılı poliklinikanın filialının qarşısındakı meydan	Yeni Gəncə yaşayış massivi, 24 sayılı binanın qarşısındakı Mərasim evi
15.	Xızı	41 sayılı Sumqayıt birinci	18-ci mikrorayon, 6 sayılı binanın qarşısındakı meydan	Gəncə Dövlət Dram Teatrının binası
		42 sayılı Sumqayıt ikinci	2-ci mikrorayon, 20/27 sayılı binanın qarşısındakı meydan	D.Qorqud küçəsi, 34 sayılı binanın qarşısındakı məhəllə klubu
		43 sayılı Sumqayıt üçüncü	12-ci mikrorayon, 10 sayılı binanın qarşısındakı meydan	3-cü mikrorayon, 8 sayılı binanın qarşısındakı məhəllə klubu
16.	Şirvan	44 sayılı Sumqayıt-Xızı	Xızı şəhərinin girişində sağ tərəfdə C.Cabbarlı parkı ilə üzəüz boş ərazi	18-ci mikrorayon, 6 sayılı binanın qarşısındakı Mərasim evi
		46 sayılı Şirvan	M.Füzuli adına mədəniyyət və istirahət parkındakı "Qəmgin Ana" abidəsinin qarşısı	"Nizami" kinoteatrı
17.	Mingəçevir	47 sayılı Mingəçevir	"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Mingəçevir şəhər 1 sayılı filialının avtodromu	12-ci mikrorayon, 10 sayılı binanın qarşısındakı məhəllə klubu
		48 sayılı Yevlax	Yevlax şəhəri, C.Mustafayev küçəsi 112 ünvanda yerləşən şəhər stadionunun qarşısı	5-ci məhəllə klubu
18.	Yevlax	49 sayılı Yevlax-Mingəçevir	Xaldan Kənd Xəstəxanasının yaxınlığındakı ərazi	Naxçıvan küçəsi 44/10 ünvanda yerləşən Azər Niftəliyev adına Mədəniyyət evi
		96 sayılı Goranboy - Naftalan	Naftalan şəhər stadionu	Yevlax şəhər Heydər Əliyev prospekti 1 ünvanda yerləşən Dəmiryolçular klubu
19.	Naftalan	96 sayılı Goranboy - Naftalan	Naftalan şəhər stadionu	Yevlax şəhər Heydər Əliyev prospekti 1 ünvanda yerləşən Dəmiryolçular klubu
20.	Abşeron	45 sayılı Abşeron	Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsindəki meydan	Aran qəsəbə Mədəniyyət evi
		50 sayılı	Saray qəsəbəsi, Vəli Axundov	Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət evi

24 avqust 2016-cı il

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq şəhər və rayonlarda müəyyən edilmiş açıq və qapalı yerlərin SİYAHISI

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib

Əvvəli Səh. 5

		Abşeron-Qobustan	adına parkın qarşısındakı meydan	şadlıq evi
21.	Qobustan	50 sayılı Abşeron-Qobustan	Qobustan şəhərində asfalt zavoda gedən yolun sağ tərəfindəki sahə	Qobustan rayon Mədəniyyət evi
22.	Qusar	51 sayılı Qusar	Qusar şəhər stadionu	Qusar şəhər İncəsənət Məktəbinin akt zalı
23.	Quba	52 sayılı Quba	Alekseyevka kənd stadionu	Quba şəhəri, Y.Qasımov küçəsi 52 ünvanda yerləşən "Nizami" adına kinoteatr
		53 sayılı Quba-Qusar	Birinci Nügədi kənd stadionu	Amsar kənd Mədəniyyət evi
24.	Şabran	54 sayılı Şabran-Siyəzən	Atatürk küçəsi 1 ünvanda yerləşən idman meydançası	Koroğlu küçəsi 1 ünvanda yerləşən Su-kanal idarəsinin iclas zalı
25.	Siyəzən	54 sayılı Şabran-Siyəzən	Siyəzən şəhər stadionu	Siyəzən şəhər Mədəniyyət Mərkəzi
26.	Xaçmaz	55 sayılı Xaçmaz şəhər	Xaçmaz şəhər stadionu	Xaçmaz şəhər Uşaq Musiqi Məktəbinin akt zalı
		56 sayılı Xaçmaz kənd	Xudat şəhər stadionu	Xudat şəhər Uşaq Musiqi Məktəbinin akt zalı
27.	Kürdəmir	57 sayılı Kürdəmir	Kürdəmir şəhər stadionu	Kürdəmir rayon Mədəniyyət evi
28.	Hacıqabul	58 sayılı Hacıqabul-Kürdəmir	Suvarma Sistemləri İdarəsinin cənub hissəsindəki boş sahə	H.Həmidov küçəsində yerləşən Mərasim evi
29.	Salyan	59 sayılı Salyan	"Salyan-Sənişin" ASC-nin həyəti	Babazanlı yaşayış massivində yerləşən Mərasim evi
		60 sayılı Salyan-Neftçala	Qarabağlı kənd stadionu	"Asif" şadlıq sarayı
30.	Neftçala	61 sayılı Neftçala	N.Nərimanov adına şəhər stadionu	Neftçala rayon Mədəniyyət evi
31.	Saatlı	62 sayılı Saatlı	Saatlı şəhəri, Şeyx Yusif küçəsi 1 ünvanda yerləşən "Ay işığı" istirahət mərkəzinin qarşısındakı meydan	Saatlı şəhəri, Şeyx Yusif küçəsi 1, "Ay işığı" istirahət mərkəzi
		65 sayılı Saatlı - Sabirabad - Kürdəmir	Varxan kəndi, Bələdiyyə binasının qarşısındakı meydan	Saatlı rayonu, Novruzlu kənd klubu
32.	Sabirabad	63 sayılı Sabirabad birinci	Sabirabad şəhər stadionu	Kürkəndi kənd Mədəniyyət evi
		64 sayılı Sabirabad ikinci	Qaratəpə kənd stadionu	Nizami kənd Mədəniyyət evi
33.	Biləsuvar	66 sayılı Biləsuvar	Biləsuvar rayon Melioservis idarəsinin həyatindəki meydança	Biləsuvar rayon Melioservis idarəsinin iclas zalı
34.	Cəlilabad	67 sayılı Cəlilabad şəhər	Cəlilabad şəhəri "Aqrotexservis" ASC-nin həyəti	Cəlilabad şəhəri "Aqrotexservis" ASC-nin iclas zalı
		68 sayılı Cəlilabad kənd	Alar kənd dəyirmanının qarşısındakı meydan	Alar kənd Mədəniyyət evi
		69 sayılı Cəlilabad-Biləsuvar-Masallı	Göytəpə şəhərindəki "Avtotəmir" ASC-nin həyəti	Göytəpə şəhəri "Avtotəmir" ASC-nin Mədəniyyət evi
35.	Masallı	70 sayılı Masallı şəhər	Masallı Rayon İstehsal-İstehlak Kooperativinin həyəti	Masallı Rayon İstehsal-İstehlak Kooperativinin iclas zalı
		71 sayılı Masallı kənd	Tüklə kənd parkı	Boradigah qəsəbə bələdiyyəsinin inzibati binasının akt zalı
36.	Yardımlı	72 sayılı Yardımlı-Masallı	Yardımlı şəhər Ticarət Mərkəzinin ərazisi	Yardımlı rayon Mədəniyyət evi
37.	Lənkəran	73 sayılı Lənkəran şəhər	Şiləvar bələdiyyəsinin inzibati binasının həyəti	Göyşaban Mədəniyyət evi
		74 sayılı Lənkəran kənd	Girdəni kəndi, abidə ətrafı ərazi	Girdəni kəndi, "Röyal" şadlıq evi
		75 sayılı Lənkəran-Masallı	Nərimanabad qəsəbə istirahət parkı	Şağlaser Mədəniyyət evi
		76 sayılı Lənkəran-Astara	Dövlət Maşın Sınaq Stansiyasının həyəti	Dövlət Maşın Sınaq Stansiyasının iclas zalı
38.	Astara	77 sayılı Astara	Gənclər küçəsi 1 b-də yerləşən boş ərazi	Kələdəhnə kənd Mədəniyyət evi

39.	Lerik	78 sayılı Lerik	"Gənclik" stadionu	Lerik rayon Mədəniyyət evi
40.	İmişli	79 sayılı İmişli	Bəhrəmtəpə Hidroqovşağının yaxınlığındakı ərazi	Pambıq zavodunun inzibati binasının akt zalı
		80 sayılı İmişli-Beyləqan	İmişli "Aqrolizinq" ASC-nin həyəti	"Kronko" MMC-nin inzibati binasının akt zalı
41.	Beyləqan	81 sayılı Beyləqan	Beyləqan şəhər pambıq məntəqəsinin həyəti	Beyləqan Meliorator klubu
42.	Ağcabədi	82 sayılı Ağcabədi	Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin həyəti	Qarabağ Muğam Mərkəzinin qış zalı
		83 sayılı Ağcabədi-Füzuli	Hindarx qəsəbə stadionu	Hindarx qəsəbə Mədəniyyət evi
43.	Füzuli	84 sayılı Füzuli	Horadiz şəhəri, Qəhrəmanlar parkının qarşısı	Horadiz şəhər Muğam Mərkəzi
44.	Şamaxı	85 sayılı Şamaxı	Suvarma Sistemləri İdarəsinin həyəti	Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin akt zalı
45.	İsmayıllı	86 sayılı İsmayıllı	İsmayıllı şəhəri, Heydər Əliyev prospektinin cənubundakı boş meydan	Rayon Statistika İdarəsinin iclas zalı
46.	Ağsu	87 sayılı Ağsu-İsmayıllı	"Ağsu Avtonəqliyyat" ASC-nin həyəti	"Ağsu Aqrotexservis" ASC-nin iclas zalı
47.	Göyçay	88 sayılı Göyçay	Mallı Şıxlı kənd klubunun qarşısı	Mallı Şıxlı kənd klubu
		89 sayılı Göyçay-Ağdaş	Göyçay şəhər stadionu	Ağdaş rayon Ləki bələdiyyəsinin inzibati binasının iclas zalı
48.	Ağdaş	90 sayılı Ağdaş	Ağdaş Dövlət Humanitar Kollecinin idman meydançası	Kooperatorlar Cəmiyyətinin iclas zalı
49.	Ucar	91 sayılı Ucar	Ucar şəhər stadionu	Ucar bələdiyyəsinin akt zalı
50.	Zərdab	92 sayılı Zərdab-Ucar	Zərdab şəhər stadionu	Zərdab rayon Mədəniyyət evi
51.	Bərdə	93 sayılı Bərdə şəhər	"Etalon" MMC-nin qarşısındakı meydan	"CTS Aqro" MMC Bərdə pambıq istehsalı və emalı zavodunun iclas zalı
		94 sayılı Bərdə kənd	Birinci Qaradəmirçi kəndindəki "Leyla" şadlıq sarayının qarşısındakı meydan	Alpout kənd Mədəniyyət evi
52.	Tərtər	95 sayılı Tərtər	Tərtər şəhər stadionu	Gənclər Mərkəzi
53.	Goranboy	96 sayılı Goranboy - Naftalan	Goranboy şəhər stadionu	Goranboy şəhəri, 3 sayılı klub
		97 sayılı Goranboy - Ağdam - Tərtər	Qızılhacılı qəsəbə meydanı	Qızılhacılı qəsəbə Mədəniyyət evi
54.	Şəmkir	98 sayılı Şəmkir şəhər	Şəmkir Olimpiya İdman Kompleksinin qarşısındakı meydan	Ə.Cavad adına Şəmkir şəhər Mədəniyyət Mərkəzi
		99 sayılı Şəmkir kənd	Zəyəm bələdiyyəsinin inzibati binasının qarşısındakı meydan	Zəyəm Texnoparkının iclas zalı
		100 sayılı Şəmkir-Daşkəsən	Kür qəsəbəsindəki meydan	Kür qəsəbə Mədəniyyət evi
55.	Daşkəsən	100 sayılı Şəmkir-Daşkəsən	Daşkəsən şəhəri, Ş.I.Xətai küçəsi 7, 5 sayılı Körpələr evi və uşaq bağçasının qarşısındakı meydan	Daşkəsən şəhəri S.Vurğun küçəsi 9, İ.Nəsimi adına 1 sayılı tam orta məktəbin iclas zalı
		101 sayılı Göygöl-Daşkəsən	Xoşbulaq kənd Mədəniyyət evinin qarşısı	Xoşbulaq kənd Mədəniyyət evi
56.	Göygöl	101 sayılı Göygöl-Daşkəsən	S.Vurğun küçəsi 45 ünvanda yerləşən boş ərazi	Göygöl rayon Mədəniyyət evi
57.	Samux	102 sayılı Samux-Şəmkir	Samux rayon ƏSMM-in qarşısındakı boş sahə	Samux rayon Mədəniyyət evi
58.	Gədəbəy	103 sayılı Gədəbəy	"Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi"nin təlim meydançası	Gədəbəy şəhər klubu
		Gədəbəy-Tovuz 104 sayılı	Novosaratovka kənd futbol meydançası	Novosaratovka kənd klubu
59.	Tovuz	105 sayılı Tovuz	Qovlar şəhərindəki M.Məmmədov adına məktəp-liseyin idman meydançası	Qovlar şəhər Mədəniyyət evi
		106 sayılı Tovuz-Qazax-	Tovuz şəhər mərkəzi stadionunun yanındakı boş	Tovuz şəhərindəki keçmiş konserv zavodunun klubu

Ardı Səh. 7

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq şəhər və rayonlarda müəyyən edilmiş açıq və qapalı yerlərin

SIYAHISI

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib

Əvvəli Səh. 6

		Ağstafa	meşdan	
60.	Qazax	107 sayılı Qazax	Qazax şəhər stadionu	Qazax şəhər Mədəniyyət evi
61.	Ağstafa	108 sayılı Ağstafa	Ağstafa şəhər stadionu	Ağstafa Elektrik Şəbəkəsinin inzibati binasının akt zalı
62.	Balakən	109 sayılı Balakən	Olimpiya İdman Kompleksinin yanındakı boş ərazi	Balakən şəhəri, Qullar Mədəniyyət evi
63.	Zaqatala	110 sayılı Zaqatala	Yeni Suvagil kənd futbol meydançası	Yeni Suvagil kənd Mədəniyyət evi
		111 sayılı Zaqatala-Balakən	Qazangül yaşayış massivindəki futbol meydançası	Rayon Kooperativlər Cəmiyyətinin iclas zalı
64.	Qax	112 sayılı Qax	Kənd Könüllü İdman cəmiyyətinin stadionu	"Qax-Taxıl" ASC-nin iclas zalı
65.	Şəki	113 sayılı Şəki şəhər	Şəki "Avtonəqliyyat" ASC-nin həyati	"Şəki-Tütən" ASC-yə məxsus inzibati binanın akt zalı
		114 sayılı Şəki kənd birinci	Aşağı Layışqı kəndinin mərkəzində boş sahə	Aşağı Layışqı kənd orta məktəbinin akt zalı
		115 sayılı Şəki kənd ikinci	Turan qəsəbəsinin mərkəzindəki boş sahə	Turan folklor klubu
66.	Qəbələ	116 sayılı Qəbələ	Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin stadionu	Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin iclas zalı
67.	Oğuz	117 sayılı Oğuz-Qəbələ	Oğuz şəhər stadionu	Oğuz Mədəniyyət Mərkəzinin binası
68.	Ağdam	118 sayılı Ağdam şəhər	Bərdə şəhər çuğundur zavodunun həyati	Bərdə şəhər pambıq zavodunun iclas zalı
		119 sayılı Ağdam kənd	Ağdam Olimpiya İdman Kompleksinin stadionu	Ağdam Musiqi Kollecinin iclas zalı
69.	Cəbrayıl	120 sayılı Cəbrayıl - Qubadlı	Biləsuvar rayonu ərazisində cəbrayılı məcburi köçkünlər üçün tikilmiş 11 sayılı qəsəbə klubunun qarşısı	Biləsuvar rayonu ərazisində cəbrayılı məcburi köçkünlər üçün tikilmiş 11 sayılı qəsəbədə fəaliyyət göstərən klub
70.	Laçın	121 sayılı Laçın	Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki mini-futbol meydançası	Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsindəki klub-icma mərkəzi
71.	Xankəndi	122 sayılı Xankəndi	Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığındakı ərazi	Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99, M.Ə.Sabir adına Kitabxananın iclas zalı
72.	Kəlbəcər	123 sayılı Kəlbəcər	Gəncə şəhəri, Gülüstən qəsəbəsi, ADAU-nun 6 sayılı yataqxanasının həyati	Gəncə şəhəri, 1500 ailəlik yeni yaşayış kompleksinin Mədəniyyət evi
73.	Şuşa	124 sayılı Şuşa-Ağdam-Xocalı-Xocavənd	Bakı şəhəri, Sabunçu rayonu, Ramana-450 qəsəbəsi, Malibaylı kənd tam orta məktəbin idman meydançası	Bakı şəhəri, Sabunçu rayonu, Ramana-450 qəsəbəsi Malibaylı musiqi məktəbinin zalı
74.	Xocalı	124 sayılı Şuşa-Ağdam-Xocalı-Xocavənd	Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsinin mərkəzindəki boş ərazi	Xocalı rayon Mədəniyyət evi
75.	Xocavənd	124 sayılı Şuşa-Ağdam-Xocalı-Xocavənd	Beyləqan rayonu ərazisində salınmış 320 ailəlik qəsəbənin musiqi məktəbinin həyati	Beyləqan rayonu ərazisində salınmış 320 ailəlik qəsəbənin musiqi məktəbinin akt zalı
76.	Zəngilan	125 sayılı Zəngilan-Qubadlı	Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin mərkəzi meydanı	Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin Mədəniyyət evi
77.	Qubadlı	125 sayılı Zəngilan-Qubadlı	Abşeron rayonu, Masazır qəsəbəsi məcburi köçkünlər üçün salınmış şəhərciyin mərkəzi meydanı	Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin Mədəniyyət evi

Qeyd: Naxçıvan Muxtar Respublikası üzrə müəyyən edilmiş açıq və qapalı yerlər Naxçıvan Muxtar Respublikasının KİV-lərində dərc olunur.-0-QC

Komitə sədri qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 26-da saat 10:30-da Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Goranboy, Naftalan, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənəcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 25-i saat 10:30-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 259-58-33) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.



AXCP sədrinin köməkçisi Faiq Əmirov ifşa olundu

Baş Prokurorluq, DİN və MTX birgə məlumat yaydı

Xəbər verildiyi kimi, Fətullah Gülənin rəhbərlik etdiyi "Hizmət hərəkatı"nın Azərbaycanda "fətullahçılıq" təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkatlarının aradan qaldırılması və qarşısının alınması məqsədilə, Respublika Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də cinayət işi başlanılaraq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.



Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı mobil operatorların bəzi əməkdaşları tərəfindən əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərinin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə "Azərfon" MMC-nin operatoru vəzifəsində işləyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədlinin yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı digər maddi sübutlarla yanaşı, Fətullah Gülənin çıxışları, "Gülən camaatı" adlandırılan qrupun üzvləri və "Hizmət imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, "fətullahçılıq" təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcıları aşkar edilmişdir. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən həmin maddi sübutların məzmununda sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn çağırışların olması barədə rəy verilmişdir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində eyni məzmunlu cinayət işinin istintaqının aparılması ilə əlaqədar Fuad Əhmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin icraatında olan cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilərək vahid icraatda birləşdirilmişdir.

Davam etdirilən istintaq zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha bir üzvü - partiya sədrinin köməkçisi Faiq Əmirovun "Azadlıq" qəzetinin maliyyə direktoru kimi öz qulluq mövqeyindən sui-istifadə edərək "Hizmət hərəkatı"nın təəssübkeşləri ilə birlikdə, məzmununda "fətullahçılıq", sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını təbliğ edən, milli ləyaqətin alçaldılması məzmunlu ədəbiyyatı və elektron informasiya daşıyıcılarını yaymaq məqsədilə saxlamasına, habelə öz adının və mobil telefon nömrələrinin olduğu "Hizmət imam"ları siyahısında adları qeyd olunan şəxslərlə də qarşılıqlı əlaqələrinə dair əsaslı şübhələr müəyyən olunmuşdur. Bu baxımdan, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən F.Əmirovun yaşadığı ünvanda və avtomobilində həyat yoldaşının, eləcə də özünün dəvət etdiyi hal şahidlərinin və "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin iştirakı ilə axtarış aparılmışdır. Faiq Əmirov dindirilmə prosesinə cəlb edildiyindən, avtomobilinin açarlarını Təzəxan Mirələmliyə şəxsən təqdim etmiş və sonuncu onun həyat yoldaşının və hal şahidlərinin iştirakı ilə avtomobilin qapılarını və yük yerini açmışdır.

Axtarış zamanı avtomobiləndə idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin video yazısı olan 8 disk, mənzilindən isə "Azadlıq" qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Faiq Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. "Hizmət hərəkatı"nın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusiyyətlərinin müəyyənəndirilməsi məqsədilə, Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq Türkiyə Respublikası ərazisində istintaq hərəkatlarının həyata keçirilməsi barədə həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənəndirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri prosesual hərəkatlar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xain FETÖ planı Azərbaycanda ifşa olunur!

Bu planda kimlərin və hansı təşkilatların adı keçir?

(Məqalənin əvvəlini buradan oxuyun: <http://sia.az/az/news/politics/560328-xain-feto-plani-azerbaycanda-ifsa-olunur>)

Ötən ay qarşı Türkiyədə Fətullah Gülenin lideri olduğu FETÖ təşkilatının uğursuz qiyamından sonra bu ölkədə ciddi araşdırmalara başlandı və müəyyən olundu ki, dövlətin aparıcı strukturlarına yerləşdirilən nurçular sektası məqsəd olaraq, qanuni, demokratik hakimiyyəti ələ keçirməyə cəhd göstəriblər. Hətta bunun üçün uzun illər xain planlarını realizə edərək, paralel hökumət qurub vəzifələrini bu və ya digər şəkildə icra ediblər. Artıq Türkiyədə bu istiqamətdə əməliyyat-istintaq tədbirləri aparılır, dövlətin daxilinə qədər yerləşdirilmiş FETÖ üzvləri ifşa olunaraq məhkəmələr qarşısına çıxarırlar.

Lakin son günlər xain FETÖ planının Azərbaycanda da realizə edilməsi hallarının baş verməsi müxtəlif faktlara və sübutlara söykənən dəlillərlə üzə çıxmağa başlayıb. Artıq sirr deyil ki, Fətullah Gülen şəbəkəsinin Azərbaycanda qolları çox uzundur və onlar hakimiyyət orqanlarının yuxarı postlarına, Milli Məclis orqanlarına və s. qədər yayılıblar. O cümlədən, hakimiyyət daxilində uzun illər çalışmış gənclər AXCP sədri Əli Kərimli ilə gizli işbirliyinə gedərək, bu və ya digər şəkildə FETÖ liderinə "hizmətçilik" ediblər.

Bu məqsədlə, "SƏS" qəzeti olaraq sözügedən istiqamətdə daxili araşdırmalarımızı davam edirik.

Fətullah Gülen hələ 25-30 il öncədən öz planlarını Azərbaycan üzərində qurmağa başlayıb

Qeyd edək ki, Prezident Administrasiyasında Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsini icra etmiş, ifşa olunduqdan sonra işdən azad edilmiş Elnur Aslanovun, Milli Məclisin sabiq deputatı, o cümlədən, "İrəli" İctimai Birliyinin keçmiş təsisçisi Ceyhun Osmanlının, eləcə də ABŞ-da fətullahçı dairələrlə sıx iş birliyində olan keçmiş ANS-çi - Ceyhun Osmanlıyla qohumluq əlaqələrində olan Sevinc Osmanzının və Azərbaycan müxalifətinin "lideri" pərdəsi altında AXCP sədri Əli Kərimlinin FETÖ təxribatçı-terrorçu təşkilatının Azərbaycan üzrə "hizmətçiləri" rolunu oynamaları faktorları barədə ötən araşdırmamızda müxtəlif faktlara əsaslanaraq vurğuladıq. Lakin biz bu dəfə FETÖ-nün Azərbaycanda təşkilatlanması ətrafında da bəzi məqamlara, araşdırmalar nəticəsində üzə çıxardığımız faktlara toxunaraq, bir sıra ilginç amilləri oxucularımızın diqqətinə çatdırmaq istədik. Bir daha xatırlatmaq yerinə düşərdi ki, Fətullah Gülenin siyasi gedişlərinin kökündə əsas olaraq "təhsil və maarifləndirmə"

yolu ilə hakimiyyəti ələ almaq iddiaları dayanıb. FETÖ liderinin "dünyəvilik" prinsipləri adı altında dini-nurçuluq sektasının qanunlarını uşaqlara, yeniyetmə və gənclərə aşılması prinsipi onun açırdığı məktəblər vasitəsilə reallaşdırılırdı. Dünyanın müxtəlif bölgələrində - Afrikada, Asiyada, Avropa və ABŞ-da, həmçinin post-sovet ölkələrində Fətullah Gülen məktəbləri fəaliyyət göstərir, o bu vasitə ilə özünə yeni "hizmətçilər" hazırlayıb, həmin vasitə ilə nəinki Türkiyənin, o cümlədən dünyanın hakim dairəsinə çevrilməyə çalışırdı. Əbəs yerə deyil ki, Fətullah Gülen Türkiyədə çevriliş etdikdən sonra növbəti hədəfini post-sovet məkanı olaraq seçəcəkdə. Bu çevriliş məkanında isə Azərbaycan birinci yeri tuturdu. Ona görə də bu təhlükəli şəxs hələ 25-30 il öncədən öz planlarını Azərbaycan üzərində qurmağa başlayıb.

Biz ötən araşdırmamızda da qeyd etmişdik ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi məhz o zamankı AXC hakimiyyətinin xeyir-duası ilə açıldıqdan sonra "Çağ öğretim" kursları, Qafqaz Universiteti və s. təhsil müəssisələri İslam dini pərdəsi altında qeyri-ənənəvi nurçuluq sektasına məxsus ideologiyaları tətbiq etməyə başladı. Bu zaman sual yaranır: Əlkəməzə ilk ayaq açan nurçular kimlər olub və Fətullah Gülenin onlara verdiyi təlimatlarının birinci hissəsində hansı məqamlarla rastlaşmaq mümkündür?

FETÖ-nün 6 №-liləri kimlərdir?

Məsələn, FETÖ liderinin nəzarət dairəsi altında olan şəxslər adları ilə deyil, nömrələrlə çağırılıblar. Məktubləşmələr, elektron yazışmaların hər birində verilən təlimatlara uyğun olaraq şəxslər adları ilə deyil, onlara verilmiş rəqəmlərlə çağırılıblar. Bu rəqəmlər 1-dən 7-yə qədər olub. Bu kodlu say sistemində ən etibar edilən şəxslərdən biri də 6 №-lilər olub. Məhz 6 №-lilər nurçuluq ideologiyasının təbliğatı üçün xarici ölkələrə göndərilənlərdən ibarət qruplar olublar. Onlar 1992-ci ildən başlayaraq, Azərbaycana yığılmağa başlayıblar. Həmin ərəfələrdə Fətullah Gülenin 11 nəfər adamı Azərbaycana gəlir. İlk məqsəd Azərbaycandakı vəziyyətlə yerində tanış olub bu barədə Fətullah Gülenə məlumat verməkdən ibarət olub. Xatırlatmaq yerinə düşərdi ki, bu TV



daha öncədən Fətullah Gülenin "Samanyolu" vəqfi kimi fəaliyyət göstərmiş. Vəqfin yarıdılması prosesi isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ, yaxud CIA) tərəfindən həzirlənib. Sonradan "Samanyolu" TV-ə (STV) çevrilərək, əsas təbliğat rüporlarından biri oldu. STV vasitəsilə "Gülen hərəkatının" post-sovet ölkələrində yayılması haqqında getmiş bir neçə seriyalı sənədli film də qeyd olunur. Onlardan biri də Azərbaycandır. Ölkədə cərəyan edən hadisələr fonunda din və islamçılıq, türkçülük pərdəsi altında öncə Gürcüstana, ardınca isə Azərbaycana gəlmələrini əks etdirən filmə ara-sıra Fətullah Gülenin "siyasi gedişləri" aşkar şəkildə görünməkdədir. (Mənbə: <https://www.youtube.com/watch?v=QDawW2NSsvg>) və (Mənbə: <https://www.youtube.com/watch?v=MFH-MAAafHk>).

Qeyd edək ki, həmin vaxtlar yerlərdə təşkilatlanmış Azərbaycan Xalq Cəbhəsi (AXC) gəncləri qarşılayır, onların səfərlərini təmin edirdilər. Məhz bir il sonra - 1992-ci ildə AXC-nin iqtidarı ələ keçirdi və Fətullah Gülenin Azərbaycandakı təşkilatının sürətlə formalaşması sistemində keçid baş verdi.

Beləliklə, Halit Esendir, Sadətdin Başar, Mehmet Tanrısever, Sadətdin Kültürel, Cahid Deyərli, Muammer Türkiylmaz, Mehmet Şefki Erol və digərləri olan 11 nəfərlik gənclər qrupu bu şəkildə ölkəməzə ayaq açmaları görünməkdədir. Onlar Azərbaycanın Qazax rayonundan keçərək Xalq Cəbhəsi Hərəkatının nümayəndələrinin müşayiəti ilə Gəncəyə, oradan da Bakıya gəlirlər və s.

Türkiyəyə geri döndükdən - yeni kəşfiyyat məqsədlə səfərdən sonra Fətullah Gülen onlara mütəlq Azərbaycanca getməli olduqları tapşırığını verir. Növbəti dəfə isə onların sayı artırılır. Bu dəfə Gülen Azərbaycana 20 nəfərlik bir qrup göndərir.

Fətullah Gülen: "Öləne qədər Azərbaycanda qalacaqsınız!"

Fətullah Gülenlə görüşən heyət üzvləri geri qayıtmamaq üçün yenidən Azərbaycana getməyə and içirlər. Fətullah Gülen Azərbaycana gələcək heyət qarşısında bir müddət danışdıqdan sonra son söz olaraq belə deyir: "...Döyənə qarşı əlsiz, söyənə qarşı dilsiz olun. Media gücünüz orada göstərəcəyiniz təhsil fəaliyyətinin yol açacaq rəhbəri, qoruyucusu, ildırım yönəldən rüporu olacaq. Səbir edin, tələsməyin. Həmin meyvə gözləməyin. Bir nəsil yetişdirmək ən azı 25 il istəyir. "Olmur" deyərək, ümitsizliyə düşməyin."

Hətta "hizmətçilərdən" biri Fətullah Gülenə soruşanda ki, "Hocam, orada nə qədər qalacağınız", -FETÖ lideri bildirir: "On il, iyirmi il, otuz il, öləne qədər!"

Bəli, məhz həmin dövrlərdən - Fətullah Gülenin dediyi zamanlardan 24-25 il keçir və göründüyü kimi, ötən illər ərzində FETÖ liderinin də dediyi kimi 6-№-lilər bir çox media orqanlarında təbliğat işlərini yaxşı

Xain FETÖ planı Azərbaycanda ifşa olunur!

Bu planda kimlərin və hansı təşkilatların adı keçir?

aparıblar.

Nəticə isə göz önündədir - Türkiyədə qiyam cəhdi və bu baş tutacaqdısa, buradakı emissralları vasitəsilə Azərbaycana qarşı qurulmuş çirkin planların icrası.

Nuruluq sektasının ideoloji xidmətində əsas yerlərdən birini tutan "Çağ öyrətim" kurslarının açılışı da maraqlı faktlara söykənir.

Lökbatandan başlanan "Risaleyi nur" və hakimiyyətə doğru can atan AXC-nin iş birliyi əslində, 1991-ci ildən başlayır

Məsələn, Fətullah Gülənin "hizmətçilərdən" biri olmuş Hilmi Öney adlı iş adamı həyat yoldaşı Səlima Öney və üç uşağı ilə birlikdə 1991-ci ilin may ayında Azərbaycana köçən ilk fətullahçılardan hesab oluna bilər. O, Türkiyədə hər şeyini satararaq, Azərbaycana gəlir və Bakıda Lökbatan qəsəbəsində ev alır. Artıq həmin illərdə AXC-nin ölkədəki vəziyyəti nəzarəti altına alması prosesinə başlanılır ki, bu məsələdə AXC tərəfindən Hilmi Öneyə dəstək göstərilir. Hilmi Öney tez bir zamanda özünə büro açaraq Fətullah Gülənin əsas kitabı olan "Risaleyi nur" çərçivəsində plan-proqram hazırlayır. İlk olaraq "Azer-Türk" adlı bir inşaat şirkəti açaraq, onun adı altında gəncləri və yeni-yetmələri bu şirkətə cəlb etməyə başlayır. Sonradan, məhz AXC iqtidara yiyələndikdən sonra "Çağ öyrətim" tələbə və məktəb işləri ilə maraqlanır, bu istiqamətdə işlərə start verilir.

Diqqətçəkici məqamlardan biri də Hilmi Öneyin daha çox nəzər cəlb etməməsi üçün Türkiyə ilə tələbə mübadiləsi məsələsi üzərində plan tərtib etməsidir. O, çıxışlarının birində adını çəkmədiyi texnikumlardan birinin Mirdamət adlı direktoru ilə bu mübadiləni həyata keçirdiyini deyir. Yuxarıda verilmiş linklərdə bu barədə təfəssilatlı məlumat var. Bunun ardınca, Hilmi Öney tələbələrini göndərməsi üçün bir toplantı keçirir və toplantıda iştirak edən Azərbaycan Pedaqoji Universitetinin müəllimi Mehdi Ağayev ilk tələbələrini göndərməsi üçün təşkilatçılıq edir. Türkiyəyə aparılması üçün bir çox tələbə arasından çox az sayda gənc seçilir. Bu isə seçilmiş gənclərin gələcəkdə FETÖ üçün daha yararlı "kadrlar" hazırlamaq və sonda Azərbaycana qarşı işlətmək məqsədi daşıyan faktor kimi ilginclik məqamlardandır.

1992-ci il, sentyabrın 4-də Azərbaycanın Xalq Təhsili Nazirliyi Bakıda ilk özəl türk liseyinin fəaliyyətə başlaması ilə bağlı "Çağ Öyrətim İşletmələri Şirkəti" ilə müqavilə imzalayır. "Çağ Öyrətim İşletmələri Şirkəti" bilavasitə "Hizmet" in bir strukturu, Gülənin planlarının tərkib hissəsi idi.

Həmin dövərdə Əli Kərimli artıq dövlət katibi idi, təhsil də məhz onun kurasiyasında idi!

Təbii ki, buna ən çox sevinənlərdən biri həmin dövərdə prezidenti Əbülfəz Elçibəyin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonradan isə dövlət katibi olmuş 27 yaşlı Əli Kərimli idi. Onun "Çağ" şirkəti və Gülənin tərəfdarları ilə əlaqələri də məhz o zaman başlanmışdı. Bir il sonra isə - 1993-cü ilin mayın 1-də Xalq Təhsili Nazirliyindəki Ali Ekspert Komissiyası 1/11 sayılı göstərişi ilə Azərbaycanda Qafqaz Universitetinin yaradılmasına qərar verdi. Həmin dövərdə Əli Kərimli artıq dövlət katibi idi, təhsil də məhz onun kurasiyasında idi!

Həmin ərəfələrdə nurçuların media imperiyaşının aparıcı yazılı orqanlarından hesab edilən və Fətullah Gülənin "benim amiral gemim", yəni "mənəm admiral gemim" dediyi "Zaman" qəzeti həmin günlərdə böyük məqalə dərc etmişdi və məqalənin başlığı bu cür qoyulmuşdu - "Hədəfimiz Azərbaycan!" Əslində, bu başlıq FETÖ-nün illər sonrakı planlarının şifresi idi!

Türk İş Adamları Cəmiyyətinə üzv olmaq şifresi

1992-ci ildən başlayaraq, AXC iqtidarının dəstəyi ilə Türkiyədən Azərbaycana gələn gülənçi iş adamlarının da sayı sürətlə artmağa başlayır. Məsələn, araşdırmalarımız nəticəsində əldə etdiyimiz faktlardan birinə görə, ailəsi ilə Azərbaycana köçən ikinci "Gülən camaatı" üzvü Ali Osman Uysal olur. Onun ardınca isə Fəthi Kazancı və Faiq Başoğlu adlı iş adamları da Bakıya gəlirlər. Onlar tikinti-inşaat işi adı altında təlimatlarını icra etməyə başlayırlar. Həmçinin, digər türkiyəli iş adamlarından fərqlənmələri üçün "hizmətçilərdən" ibarət olan iş adamları Azərbaycana gələndə Türk İş Adamları Cəmiyyətinə üzv olurdular ki, bu da özəl şifərəldən biri idi.

Ümumiyyətlə, FETÖ təşkilatının ölkəmizdə ayaq açmaq yeriməyə başlamasının ardınca ötən illər ərzində dövlətin bir çox strukturlarında, hətta güc və digər əhəmiyyətli strukturlarında onların adamlarının yer alması sonradan Fətullah Gülənin himayəsində olan digər şirkətlərin Azərbaycanda ayaq açmasına səbəb olmuşdu.

"Süleymançı"lar, "yusifiyəçi"lər, "kaplançı"lar və

digər 16 nurçu qrup...

Hələ 2014-cü ildə bəlli olmuşdu ki, Azərbaycandakı nurçuların ən geniş şəbəkəsi "Camaatlar İttifaqı" adlı gizli təşkilat fəaliyyət göstərir və görülən tədbirlər nəticəsində bu təşkilatın üzvləri zərərsizləşdiriliblər. Məhz onların da arxasında Elnur Aslanov-Ceyhun Osmanlı ikiliyinin dayanması, o cümlədən, AXCP sədri Əli Kərimlinin dəstək verməsi faktları ifşa olunur. Şəbəkə şəklində fəaliyyət göstərən "hizmətçilər", özlərini ayrı-ayrı adlarda - "süleymançı"lar, "yusifiyəçi"lər, "kaplançı"lar və digər 16 nurçu qrup adlarında çağırırdılar. Onların Azərbaycanda qeyri-rəsmi şəkildə mədrəsələr yaratmaları da bəlli olmuşdu. Eləcə də "Nil Kitap Kirtasiyyə" kitab mağazalarında heç bir məhdudiyət qoyulmadan satılan "nurçu" risalələr, təbliğ olunurdu. Məsələn, əsas stra-

teji hədəf kimi "İki Məktəp-i Müsibetin Şahadətnamesi Yahut Divani- Örfi və Said-i Küdr-i" "Risaleyi nur" və s. kitablar hesab olunurdu ki, hazırda həmin kitablar məhz bu günlərdə həbs olunan AXCP sədri Əli Kərimlinin müavini, eləcə də "Azadlıq" qəzetinin direktoru Faiq Əmirinin məşininin yük yerindən tapılıb. Bu kitablar Azərbaycanda dini, mənəvi, ictimai, mədəni, ticarət, bank, sənaye sahələrində "nurçu"luq xəstəliyinə tutulanları öz niyyətlərinə uyğun yönəltmək, idarə etmək mahiyyəti əsas hədəf kimi götürülərək çap edilmişdi. Təbii ki, bu kimi faktların çoxluğu FETÖ təşkilatı və Azərbaycandakı "hizmətçilər" haqqında digər amilləri də araşdırmağa sövq edir. Bu baxımdan, araşdırmalarımız davam edir və yeni faktlarla dəyərli oxucularımızın qarşısına çıxacağıq.

(Ardı var)

Rövşən NURƏDDİNOĞLU

Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan vətəndaşı qarşı tərəfə qaytarılıb

2016-cı il avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdü Aqetyan Henrix Sayrebekoviç avqust 23-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.

Bu barədə AZƏRTAC-a əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Egon Jüttner: Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası birmənalıdır

Almaniya Bundeştaqının deputatı, professor Egon Jüttner Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sorğusu ilə bağlı açıqlama verib. Açıqlamada deyilir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün uzun müddət aparılan danışıqlar prosesində Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası birmənalıdır və bu sənədlər münaqişəyə son qoymaq üçün atılacaq addımları özündə aydın şəkildə ehtiva edir. Almaniya bu qətnamələri dəstəkləyir. Dövlətin ərazi bütövlüyü məsələsi Almaniya üçün müzakirə mövzusu ola bilməz. Sovet İttifaqının süqutundan sonra sərhədlərin demarkasiyası ilə bağlı mübahisəli məsələlərin sülh yolu ilə nizamlanması, əfsuslar ki, mümkün olmayıb. Bütün bunlar mülki əhali üçün faciəvi fəsadların yaranmasına səbəb olub. Doqquz milyon nəfər əhalisi olan Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərini həll etməsi faktı hazırkı miqrant böhranı şəraitində Almaniya üçün xüsusilə əhəmiyyətli məsələdir. Dünyanın bütün qaynar nöqtələrində sülhün bərqərar olunması naminə Almaniya Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, NATO və ATƏT kimi beynəlxalq tərəfdaşları ilə yaxından əməkdaşlıq edir. Biz Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanmasının tərəfdarıyıq. Ona görə ki, bu münaqişə bütün regionda sabitliyə təhlükə yaradır. Almaniya bu münaqişənin alovlanmasına səbəb olacaq istənilən tərxiyatı qətiyyətlə pisləyir. Bu cür münaqişələrdə hər zaman olduğu kimi, əsas qurban mülki əhalidir. Buna görə də, mən, Ermənistanın apardığı həyata keçirdiyi hərbi həmləni pisləyirəm".



Seçki dairələri dairə seçki komissiyalarında ixtisaslaşdırılmış kurslar davam edir

Azərbaycan Respublikası üzrə seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ ilə bağlı üç günlük ixtisaslaşdırılmış kurslar avqustun 23-də davam etdirilib. Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən keçirilir.

AZƏRTAC Bakı şəhərində və regionlarda keçirilən ixtisaslaşdırılmış kurslar barədə xəbərləri təqdim edir.

Səbail rayonu. 29 sayılı Səbail seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kursların ikinci günündə dairə seçki komissiyasının sədri Cahangir Məmmədov bildirib ki, referendumda hazırlıq dövründə maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün seminarlar keçirilib. İndi isə bu seminarlar məntəqə seçki komissiyalarının sədrləri və dairə seçki komissiyasının üzvləri üçün təşkil edilir. Bu maarifləndirici seminarların və kursların referendumun şəffaf və qanunamüvafiq keçirilməsi üçün əhəmiyyəti böyükdür. Kurslarda referenduma hazırlığın gedişi haqqında məlumat verilib, Seçki Məcəlləsinin bəzi müddəaları şərh olunur.

Diqqətə çatdırılıb ki, 38 min 726 seçicisi olan dairə seçki komissiyasının ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Referendumda beş gün qalmış əlavə iki hərbi hissədə, Şamama Ələskərova adına Kliniki Doğum Evinə, Mərkəzi Kliniki Xəstəxanada, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində müvəqqəti məntəqələrin yaradılması nəzərdə tutulur. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılır. Məntəqələrdən 12-də veb-kamera quraşdırılıb.

Səbail Rayon Polis İdarəsi rəisinin müavini Sadiq Mədətov seçici siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri mövzusunda çıxış edib.

29 sayılı Səbail seçki dairəsi dairə seçki komissiyasının katibi Elmar Hüseynov bildirib ki, kurslara seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunublar. Dövlətimizin başçısının tapşırığı və tələbi odur ki, hə-



miş olduğu kimi ümumxalq səsverməsi yüksək şəffafliq şəraitində keçsin. Biz də dövlətimizin başçısının etimadını doğrultmağa və tapşırığı lazımı səviyyədə yerinə yetirməyə çalışırıq.

Çıxış edənlər referendumun tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasından söz açıblar. Bildirilib ki, qanunvericiliyə əsasən səsvermə günü məntəqələrdə görülən işin, bu prosesin nəticələrinin cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq.

Avqustun 24-də başa çatacaq kurslarda referendumun keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının vəzifələri, referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin fəaliyyəti məsələlərinə toxunulub, məntəqə seçki komissiyaları sədrlərinin sualları cavablandırılıb.

Yasamal rayonu. 16 sayılı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Sədaqət Seyidzadə ixtisaslaşdırılmış kursların iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Yasamal ikinci seçki dairəsində 29 daimi məntəqə ilə yanaşı, referendumda 5 gün qalmış 1 hərbi hissədə seçki məntəqəsi yaradılacaq. Ümumilikdə dairə üzrə 38406 seçici var ki, onların da 420-si ilk dəfə səs verənlərdir.

Qeyd edilib ki, dairə seçki komissiyası referendumun Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Kurslar çərçivəsində təşkil olunan seminarlarda Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov çıxış ediblər. Bildirilib ki, kursların ikinci günündə "Referendumun keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının vəzifələri, referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri", "Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri" və "Referendumda hazırlıq, referendumun keçirilməsi, səslerin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili" mövzuları ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Binəqədi rayonu. 10 sayılı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasında seçki hüququ üzrə keçirilən ixtisaslaşdırılmış kursların ikinci günündə 47 nəfər iştirak edib. Dairə seçki komissiyasının sədri İsgəndər Əliyev "Referendumda hazırlıq, referendumun keçirilməsi, səslerin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili" mövzusunda məruzə edib. Diqqətə çatdırılıb ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ölkəmizdə çox əlamətdar ictimai-siyasi hadisədir. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən referendumun hazırlanması və həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq məntə-

qələrdə genişmiqyaslı işlər aparılır. Hazırlıq tədbirləri MSK-nın müvafiq təlimatlarına uyğun olaraq həyata keçirilir.

İ.Əliyev vurğulayıb ki, referendumun tam demokratik şəraitdə və şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. Artıq 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Kurslarda referenduma hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzvlərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Sabunçu rayonu. 27 sayılı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasında aşağı komissiyaların üzvləri və sədrləri üçün ixtisaslaşdırılmış kursun ikinci günündə çıxış edən dairə seçki komissiyasının sədri Nadir Əjdərov deyib ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) mühüm ictimai-siyasi kampaniyadır. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən referendumun hazırlanması və həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq ardıcıl işlər görülür. Ölkədə referendumun hazırlanması üçün iştirakçıların yerinə yetirən dövlət orqanı kimi MSK-nın fəaliyyətində maarifləndirmə işinin təşkilii mühüm yer tutur. Seçici siyahıları çox vacib seçki sənədi olmaqla ilboyu fasiləsiz işlənir, yenilənir, seçki komissiyaları tərəfindən ictimailəşdirilir. Diqqətə çatdırılıb ki, 27 sayılı Sabunçu ikinci seçki dairəsində hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır. Seçki siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılması, habelə asayişin qorunmasında güc strukturlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması istiqamətində müvafiq işlər görülür.

Bildirilib ki, dairə seçki komissiyası referendumun Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

İxtisaslaşdırılmış kursların ikinci günündə MSK-nın üzvü Şahin Əliyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli, rayon polis şöbəsinin əməkdaşı Elxan Zamanov müvafiq olaraq "Referen-

dum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri", "Referendumda hazırlıq, referendumun keçirilməsi, səslerin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili", "Seçici siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri" mövzularında məruzələrlə çıxış ediblər. İxtisaslaşdırılmış kurslar çərçivəsində keçirilən seminarlarda, həmçinin referendumda hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzvlərinə düşən vəzifələrdən də ətraflı danışılıb.

Qeyd edilib ki, qanunvericiliyə əsasən referendum günü məntəqələrdə görülən işlər və səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq. Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

Suraxanı rayonu. 31 sayılı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kursun ikinci günündə dairə seçki komissiyasının sədri İlham Bayramov çıxış edərək bildirib ki, bu il sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatlarına əsasən maarifləndirmə işləri davam etdirilir. Seçici siyahıları ilə iş qaydalarından danışan İ.Bayramov qeyd edib ki, hər il yanvar ayından başlayaraq, rayon üzrə seçici siyahıları dəqiqləşdirilir.

Sonra Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Altun Quliyev seçici siyahıları ilə işin təşkilinə, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərindən danışdı. Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov "Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, qanunvericilikdə vətəndaşların referendumda iştirak etmək hüququ təsbit edilməklə yanaşı, onların müvafiq hüquqlarının pozulmasına görə məsuliyyət də nəzərdə tutulur. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Seçki dairələri dairə seçki komissiyalarında ixtisaslaşdırılmış kurslar davam edir

Əvvəli Səh. 10

Lənkəran rayonu. Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən ixtisaslaşdırılmış kursların ikinci günündə rayonda fəaliyyət göstərən 73 sayılı Lənkəran şəhər, 74 sayılı Lənkəran kənd, 75 sayılı Lənkəran-Masallı və 76 sayılı Lənkəran-Astara dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov seçici siyahıları ilə işin təşkili, referendumqabağı təviiqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və digər istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması ilə bağlı məruzə edib. Rayon polis şöbəsinin rəisi İslam Hübətov kurs iştirakçılarına seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi referendum sənədlərinin daşınması və saxlanması təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu və onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri barədə ətraflı məlumat verib. Referendum günü rayon polis şöbəsinin gücləndirilmiş iş rejimində işləyəcəyini vurğulayan İ.Hübətov səsvərmə hüququ olan bütün rayon sakinlərinə şəxsiyyət vəsiqələri verilməsinin təmin olunacağını diqqətə çatdırıb.

Daha sonra 73 sayılı Lənkəran şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Kərim Heydərovun "Referendum hazırlıq, referendumun keçirilməsi, səsəlin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili", rayon məhkəməsinin sədri Fuad Sultanovun "Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri", rayon prokurorunun müavini Vəli Cəfərovun "Referendumun subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulan qanunvericilik aktları və məsuliyyət növləri" mövzularında məruzələri dinlənilib.

İxtisaslaşdırılmış kursda çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələrindən, referendum prosesində KİV-lərin rolundan, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki cəhətlərindən danışıb. Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

Qusar rayonu. 51 sayılı Qusar şəhər seçki dairəsi dairə seçki komissiyasında təşkil olunan kursla-



rın ikinci günü üç əsas mövzu üzrə maarifləndirmə işi aparılıb, müvafiq təlimatlar verilib.

Dairə seçki komissiyasının sədri Cəlil İbrahimov iştirakçıların nəzərinə çatdırıb ki, kursların keçirilməsində məqsəd dairə seçki komissiyalarının üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.

Dairə seçki komissiyalarının üzvləri və 42 məntəqə seçki komissiyasının sədrlərinin qatıldığı seminarlarda Qusar Rayon Məhkəməsinin sədri Adil Vəliyev məruzə ilə çıxış edib. İştirakçılara referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri haqqında ətraflı məlumat verilib. Qusar rayon prokuroru Zahid Vəliyev kurs iştirakçılarına referendumun subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulan qanunvericilik aktları və məsuliyyət növləri haqqında məlumatlandırılıb.

Növbəti məruzə seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi referendum sənədlərinin daşınması və saxlanması təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu haqqında olub. Mövzu ətrafında məruzə ilə çıxış edən rayon polis şöbəsinin rəisi müavini Hidayət Babayev, eyni zamanda, seçki komissiyaları ilə qarşılıqlı əlaqələrin qurulması haqqında da danışıb.

Tovuz rayonu. 106 sayılı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursun ikinci günündə dairə seçki komissiyasının 9 üzvü və 37 seçki məntəqəsinin sədrləri iştirak edib.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri Tofiq Həsənov və Şirzad Məmmədov "Referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyasının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri" mövzusunda məruzələri dinlənilib.

Kursun digər mövzusu seçici siyahılarının təkmilləşdirilməsi,

rəsmi referendum sənədlərinin daşınması və saxlanması təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri mexanizmlərinə həsr olub. Bu mövzuda iştirakçılar qarşısında rayon polis şöbəsinin rəisi, polis polkovniki Şirzad Ələsgərov çıxış edib.

Dairə seçki komissiyasının

sədri İlqar Hüseynov isə referendum hazırlıq, referendumun keçirilməsi, səsəlin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilindən danışıb. DSK sədri qeyd edib ki, belə kursların keçirilməsi komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərinin artırılmasında, həyata keçirdikləri hər bir seçki hərəkatına məsuliyyətlə yanaşmalarında, referendumun demokratik və şəffaf keçirilməsində mühüm rola malikdir.

Gəncə şəhəri. 38 sayılı Nizami II (Gəncə) seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kursun ikinci günündə "Referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri" mövzusunda məruzə din-

lənilib.

Son Nizami rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov kurs iştirakçılarına seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi referendum sənədlərinin daşınması və saxlanması təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri barədə məlumat verib.

İxtisaslaşdırılmış kursda referendum hazırlıq, referendumun keçirilməsi mövzusunda məruzə edən DSK sədri Tahir Ələkbərov səsəlin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələrindən və fəaliyyətlərinin təşkilindən bəhs edib.

Sonda dairə seçki komissiyasının üzvlərinin və məntəqə seçki komissiyasının sədrlərinin maraqlandıran suallar cavablandırılıb.

Digər şəhər və rayonlarda da keçirilən ixtisaslaşdırılmış kurslar avqustun 24-də başa çatacaq.

Dünən Ağır Cinayətlər Məhkəməsinin Bakının Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

SİA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin ifadəsi alınıb. Zərərçəkənlər - Soltanov Maqsud, Yusifova Məsumə, Vəliyev Rövşən, Babayev Aqil, Hümətov Ziyad, Süleymanova Tərgül, Qəmbərova Fəqumə, Qasımov Əminə, Hüseynova Zülfiyyə, Məmmədova Pəri, Məmmədova Günəş, Öməröva Həbibə, Musayev Vidadi, Oqtay Vəliyev ifadə veriblər.

Çıxış edən G.Məmmədova yanğın zamanı mənzilə 9440 (doqquz min dörd yüz qırx) manat ziyan dəydiyini bildirib. Mənzilinin tam şəkildə təmir edildiyini deyə zərərçəkən ona təyin edilən kompensasiyanın aldığını qeyd edib. G. Məmmədova heç bir şikayəti və tələbi olmadığını söyləyib.

F.Qəmbərova isə bildirdi ki, yanğın onun mənzili yerləşdiyi tərəfdən başladığı üçün ev əşyaları tamamilə yanıbmışdı. 5000 (beş min) manat həcmində zərərçəkən F. Qəmbərova söyləyib ki, binanın təmiri zamanı ailəsinin 2 ay müddətində kirayə qalması üçün hər bir şərait yaradılıb. O, mənzilinin təmir və yanan əşyalarının yenisi ilə əvəzləndiyini qeyd edib. Ə.Qasımov daha çox mənəvi ziyan çəkdiyini dilə gətirib. Mənzilinin ciddi yanmadığını, 500 manat ziyan çəkdiyini deyə Ə.Qasımov heç bir tələbi olmadığını vurğulayıb.

Zərərçəkən P. Məmmədova

Zərərçəkən: "Mənzilim tam şəkildə təmir edilib"



məhkəmə prosesində ifadə verərək bildirdi ki, mənzili yanğından deyil, yanğın söndürülən zaman zərər çəkib. Belə ki, yanğının qarşısının alınması üçün istifadə edilən yüksək təzyiqli su onun evinə ziyan vurub. Məhkəmə prosesi zamanı zərərçəkən K. Vəliyevanın qayınatası O. Vəliyev vəsatət qaldıraraq təkrar ekspertiza keçirilməsini istəyib. O, mülki iddia ilə çıxış edib. Məhkəmə ekspertiza ilə bağlı vəsatəti təmin etməyib. Hakim mülki iddia ilə bağlı məsələyə məhkəmənin sonunda baxılacağını bildirib.

Halbuki ilkin istintaqda K.Vəliyeva göstərmişdir ki, 10 aprel 2015-ci il tarixdə saat 19 radələrində azyaşlı uşaqları ilə birlikdə yaşadığı Zığ yolu şossesindeki 16 sayılı binanın 39 nömrəli mənzilində olarkən küçədən səs-küy eşidib pəncərəni açıb həyətdə baxmaq istəyərkən içəri qara tüstü dolmuş və o, dərhal uşaqlarını götürüb bayıra çıxmışdır. Binanın fəsadının yanması nəticəsində ona ümumilikdə 40.000 (qırx min) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə prosesi avqustun 30-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə öten il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 sayılı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fəsadında "poliuretan" materialla

üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkatları ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" materialının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlandırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan təcridi seçilib. Sonradan həbs-qətimkan təcridinin müddəti artırılıb.

Vəli Vəliyev

24 avqust 2016-cı il

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı - "Multikulturalizm ili" üçün birgə tədbirlər Planı"na əsasən, "Milli-mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq!" devizi altında keçirilən tolerantlıq və multikulturalizm həftəsi davam edir.

Tədbirlərdə Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, tanınmış ilahiyyatçılar iştirak edirlər.

Həftənin təşkili və keçirilməsinə məsul olan Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani bildirib ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir ki, ölkəmiz artıq dünyada tolerantlığı dəstəkləyən dinlər və mədəniyyətlərə diqqətə layiq aparıcı qüvvəsinə çevrilib. Möhtərəm Prezidentimizin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan olunması barədə Sərəncamı, bütün xalqımız kimi, silahlı qüvvələrin şəxsi heyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb. Həqiqətən, müxtəlif sivilizasiyaların qovuşduğu məkən olaraq, Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyar kimi tanınır. Silahlı qüvvələr cəmiyyətimizin bir hissəsi olduğundan burada da tolerantlıq mühitinin, multikultural dəyərlərin təbliği şəxsi heyətin təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq eksperti və şöbəsinin müdiri Nahid Məmmədov çıxışında nəzərə çatdırıb ki, bu gün beynəlxalq, regional və ölkələr səviyyəsində ən çox müzakirə olunan məsələlərdən biri tolerantlıqdır. Dövlət başçımızın da, dəfələrlə qeyd etdiyi kimi, tolerantlıq bizim həyat tərzimizdir, Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.

Müxtəlif tarixi dövrlərdə, elə indinin özündə də ölkəmizin ərazisində məskunlaşmış dini-etnik qruplar burada heç vaxt özlerini yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri yarıdılar. Azərbaycanda yaşayan bütün xalqların sevinci də, kədəri də birdir. Ötən əsrin əvvəllərindən başlayaraq, vətənimizdə yaşayan türklər, ləzgilər, tatlar, yəhudilər, talışlar, kürdlər, ruslar və digər xalqların nümayəndələri erməni daşnaklarına qarşı mübarizədə azərbaycanlılarla bir səngərdə vuruşublar. Quba rayonundakı Qanlı dərə bu dostluğun, bu qardaşlığın bariz nümunəsidir. Daşnak qulduru Amazaspin qoşunlarına qarşı bu dərəcədə gedən qanlı vuruşlarda

Silahlı qüvvələrdə tolerantlıq və multikulturalizm həftəsi davam edir



neçə-neçə xalqın qanı bir-birinə qarışmış. Onların törəmələri bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi naminə yenə də bir bayraq altında, bir amal uğrunda birləşiblər. Çünki müstəqil Azərbaycan bu torpaqda yaşayan bütün xalqların Vətənidir və bu torpağı qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Polkovnik-leytenant Rasim Manafov şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən yəhudi Albert Aqarunovun, rus İqor Makeyevin, Ahısqa türkü İsgəndər Aznaurovun, belarus Anatoli Davidoviçin, ləzgi Fəxrəddin Musayevin və bir çox xalqların nümayəndələrinin Qarabağ döyüşlərində göstərdikləri rəşadət və şücaət nümunələrindən danışaraq, vurğulayıb ki, bu gün silahlı qüvvələrimizdə onların yüzlərlə və minlərlə davamçıları vardır. Məhz bu dostluq, bu qardaşlıq, bu birlik aprel döyüşlərində də bir daha öz təsdiqini tapıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan şəhərləri üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov bu tədbirlərin, xüsusilə, ordu gənclərinin həyatında müstəsna rol oynayacağını qeyd edərək, bildirdilər ki, bu kimi tədbirlər şəxsi heyətin həm döyüş ruhunun, həm vətənpərvərlik hissəsinin, həm də mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində öz müsbət təsirini göstərəcəkdir.

Bakı şəhərindəki Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənli Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu vaxtları xatırlayaraq, ordumuzun bu gün daha güclü, daha qüdrətli, əsgər

dər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub-saxlanılması və inkişafının istiqamətləri, "Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu", "Müstəqil Azərbaycan Respublikası mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlığın ünvanıdır", "İslamda şəhidlik anlayışı", "İntihar insanın Yaradana qarşı üsyanıdır", "Din və Vətən müdafiəçilərinin əxlaq kodeksi" və s. mövzularda seminar, dəyirmi masa, disputlar, din xadimləri ilə görüşlər və söhbətlər təşkil olunub.

Hərbi qulluqçulardan rus Yuri Kurşinov, avar Oktay Hacıyev, ləzgi Sənan Allahverdiyev, tat Natiq Heybətov, talış Hamlet Nizamzadə və yəhudi Emin Rəzilov çıxış edərək, Azərbaycanın vətəndaşı olduqlarından və bu diyarın müdafiəsində dayandığından fəxrle danışdılar. Onlar qonaqları əmin ediblər ki, bundan sonra da mehriban dostluq, qardaşlıq şəraitində vətənə, xalqa, döv-



və zabitlərin isə daha intizamlı, daha peşəkər olduğundan, qarşıya qoyulmuş döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirdiklərindən, aprel döyüşlərində Azərbaycan əsgərinin uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdıqlarından din xadimlərinin də böyük qürur duyduqlarını qeyd edib. Hacı Şahinin bəzi gənclərin aldadılaraq, guya müsəlman qardaşlara kömək etmək adı ilə cihadı, şəhid olmaq həvəsilə digər ölkələrə aparılmasına kəskin etirazı və "Bu gün şəhid olmaq, cihada qalxmaq istəyən buyurub Qarabağa gəlsin, əsl Kərbəla Qarabağdadır!" deməsi şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb.

Bir neçə gün ərzində birlik, birləşmə və hərbi hissələrdə tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində "Ulu Öndər Hey-

lətə sədaqətlə xidmət edəcək, Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən hazırlanmış "İşğal altındakı tarixi-dini abidələrimiz", "Azərbaycanda tolerantlıq ənənələri", "Tolerantlıq - bildiklərimiz və bilmədiklərimiz", "İslamda vətən və dövlət sevgisi", "Şəhid - şəhidin qanı yərə tökülür, cəmiyyətin damarlarına axır" adlı kitabların təqdimatı şəxsi heyətin böyük marağına səbəb olub və Dövlət Komitəsi tərəfindən əsgər kitabxanalarına kitab dəstləri hədiyyə edilib.

Silahlı qüvvələrdə tolerantlıq və multikulturalizm həftəsi davam edir.

Ü.Əsgərov

Dünyanın nüfuzlu siyasətçiləri Qəbələdə toplaşacaq

Bu il dekabrın 7-8-də Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək. Beynəlxalq musiqi festivallarına və müxtəlif mədəni tədbirlərə ev sahibliyi edən, Azərbaycanın turizm şəhəri kimi tanınan Qəbələ artıq dünyanı narahat edən problemlərin müzakirə edildiyi, siyasi diskussiyaların aparıldığı mərkəzə çevrilib. Komitədən qəzetimizə verilən məlumata görə, tədbir zamanı 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə, 100-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı Qəbələdə toplaşacaq.



Madrid Klubunun Nizami Gəncəvi Mərkəzi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr həyata keçirilib. Klubun prezidenti, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir.

ZÜMRÜD

Səlahəddin Dəmirtaş həbs olunacaq



Türkiyənin PKK tərəfdarı hesab olunan Xalq Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin

Dəmirtaş "Prezidentin fəaliyyətini araşdırma" maddəsi üzrə 4 il 8 ay, sabiq baş nazir Əhməd Davudoğlunu tənqid etdiyinə görə isə 2 ilə qədər həbs cəzası ala bilər. SİA xəbər verir ki, bu barədə İstanbulun Bakırköy Cümhuriyyət Baş Savcılığı (prokurorluğu) sözügedən iddianamələr hazırlayıb. Qeyd edək ki, Dəmirtaş prezident Ərdoğanın Rusiya səfərindən sonra onun fəaliyyəti ilə bağlı açıqlamasında deyib ki, ölkə başçısı xətasını düzəltmək üçün Moskvaya səfər edib, sabiq baş naziri isə "görüş almaq üçün hər şeyindən keçən adam" adlandırılıb. Yaxın günlərdə onun millət vəkili statusunun da əlindən alınması gözlənilir.

Tezliklə qayıdacağımız torpaqlarımız

Füzuli və Cəbrayıl 23 il işğal altında

1 1993-cü il avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğalından 23 il ötür. Xatırladaq ki, hələ avqustun 15-də erməni-rus işğalçı qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq, Füzuli və Cəbrayıl rayonlarını, ardınca isə kəndlərinin işğalını gerçəkləşdiriblər. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Azərbaycana 10 milyardlarla dollar ziyan vurub.

Təkcə Cəbrayıl rayonunun işğalı nəticəsində, Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çoxdur. İqtisadçılar bildirirlər ki, əgər Cəbrayıl rayonu işğal olunmasaydı, indi hər il Azərbaycan iqtisadiyyatına milyonlarla manat xeyir verərdi. Çünki rayonda bir çox sahələr, o cümlədən, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən sayılıb. Bu gün də köçkünlük həyatı yaşayan bu insanların böyük bir qismi yenə də aqrar sektordadır. Onu da vurğulamaq lazımdır ki, aparılan hesablamalara görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb. Qeyd edək ki, Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün respublikamızın 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. Xatırladaq ki, 1993-cü il avqustun 23-də ərazisi 1050 kvadratkilometr olan Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 15 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

1993-cü il avqustun 23-də erməni-rus işğalçı qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu isə Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İrəvanla həmsərhəddir. Əsası 1827-ci ildə qoyulub və



ilkini adı Qarabulaq olan rayon 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin apreliyində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilib. Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti trestli, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi. Füzuli rayonunda Əcəmi Memarlıq Məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədialılar və ya Arğalı Türbəsi (XIII əsrin sonu), Babı Türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli Türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı

(XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füzuru qədim abidələri (XVIII, XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş və yandırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yadlaşdırmağa, yadlaşdırmağa çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının küllə döndürülməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.

Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Avqustun 23-ü 1993-cü ildə ecazkar Füzuli torpaqları da girov düşdü, əsir alındı. Hazırda 51 kənd və rayon mərkəzi erməni tapdığı altında zillət çəkir, 55 min nəfərə yaxın Füzuli sakini köçkün həyatı yaşayır.

Bütün bu çətinliklərə baxmayaraq, böyük ümidlə yaşayan soydaşlarımız, bütün Azərbaycan xalqı ümid edir ki, işğal olunmuş torpaqlarımız yaxın zamanlarda erməni zülmündən azad ediləcək. Minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq. O gün gələcək ki, işğal olunmuş rayonlarımız yenidən öz evvəlki qüdrətini və əzəmətini bərqərar edəcək. Buna bütün Azərbaycan xalqı, o cümlədən, bir milyondan çox öz doğma yurdundan qaçqın və köçkün düşmüş soydaşlarımız inanır. Çünki bu gün onlar ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir, Ona möhkəm inanırlar. Ölkə başçısının müdrik siyasəti sayəsində baş verən proseslər tezliklə torpaqlarımızın işğaldan azad olacağına ümid yaradır. Əgər düşmən sülhə gəlməse, hər bir Azərbaycan vətəndaşı döyüşə tam hazırdır və o, Ali Baş Komandanın əmrini gözləyir.

Ü.ƏSGƏROV

Ermənistan beynəlxalq hüquq normalarına riayət etməyə məcbur edilməlidir

Elçin Mirzəbəyli: "Sarkisyan rejimi özünün mövcudluğunu və siyasi hakimiyyətini qorumağın yeganə yolunu münafişənin saxlanılmasında görür"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Sarkisyan rejiminin qeyri-konstruktiv mövqe tutması səbəbindən, uzun illərdir ki, öz həllini tapmır. Bu da Azərbaycanı daha sərt tədbirlər görmək məcburiyyətində qoyur. Təbii ki, bu, baş versə nəinki işğal olunmuş ərazilər azad olunar, ümumilikdə isə, Ermənistanın bir dövlət olaraq müstəqilliyinə son qoyula bilər. Bu faktın əsaslılığını 4 günlük aprel döyüşləri zamanı Azərbaycanın Silahlı Qüvvələri Ermənistanla göstərə bildi.



Mövcud realığı dərk edən Ermənistanın havadarları mümkün qədər Azərbaycanı ciddi əməli addımlar atmaqdan çəkindirməyə çalışırlar. Bu məqsədlə də müxtəlif təkliflər və ideyalar irəli sürürlər. Ümumiyyətlə, münaqişənin mövcud olduğu illər ərzində hər il ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr yeni təkliflər irəli sürür və yeni ideyalar səsləndirirlər. Amma bu təkliflərə Ermənistan qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Politoloq Elçin Mirzəbəyli "SƏS" qəzetinə açıqlamasında Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını bildirdi: "Mövcud hərbi cinayətkar rejim özünün mövcudluğunu və siyasi hakimiyyətini qorumağın yeganə yolunun münaqişənin saxlanılmasında görür. Əgər Dağlıq Qarabağ münaqişəsi həllini taparsa, faktiki olaraq, S.Sarkisyan rejiminin və onunla bərabər hakimiyyətə yiyələnmiş cinayətkar xuntanın sonu olacaq. Bu baxımdan da, nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesinə əngəl törətməyə və prosesi ləngitməyə çalışır".

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə qədər təklif olunan bütün planların əsasında mərhələli həll planları dayanıb: "Bu da, faktiki olaraq, münaqişənin həllinə yönəlmiş ardıcıl addımların atılmasına imkan yaradır. Bütün bu prinsiplərlə bağlı, o cümlədən, yenilənmiş Madrid prinsipləri və son Kazan prinsipləri ilə bağlı Ermənistan öncədən razılıq verib. Amma sonradan irəli sürülən prinsiplərdən imtina edib. Bir sözlə, Ermənistanın mövqeyi ortalıqdadır".

"Ermənistanın işğalçılıq siyasətinin dayandırılması üçün beynəlxalq birliyin sanksiyalar tətbiq etməkdən çəkinməsi ikili standartların nəticəsi hesab etmək olarmı" sualına cavab olaraq, E.Mirzəbəyli bildirdi ki, beynəlxalq birliyin Ermənistanın işğalçılıq siyasətinə cavab olaraq iqtisadi-siyasi cəza üsulundan istifadə etməməsi, qəsbkar dövləti daha da arxayın salıb. İşğalçı ölkə hər vaxt Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanılmasına çalışır: "Ermənistan qarşı dünyanın güc mərkəzləri təzyiqlər göstərməklə, konkret olaraq, sanksiyalar tətbiq etməlidirlər ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına əməl etsin. Nəzərə alaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Yeni onlar Azərbaycan torpaqlarının azad olunması ilə bağlı qəbul olunan qətnamələrə səs veriblər. BMT Nizamnaməsinə görə, dövlətlərin ərazi bütövlüyü toxunulmazdır. Torpaqları işğala məruz qalan dövlət öz ərazi bütövlüyünü qorumaq üçün hərbi güc faktorundan istifadə edə bilər".

ZÜMRÜD

GÜLYANƏ

Maqdeburqda Xocalı abidəsinin ucaldılması təklif olunub



Aİmaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Zaxsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhər rəhbərliyinin binasında keçirilən yerli deputatların toplantısında iştirak edib. Şəhərin və əyalətin problemlərinə həsr olunmuş iclasda çıxış edən Yaşar Niftəliyev toplantı iştirakçlarına Azərbaycan həqiqətləri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri daha sonra Tangerhütte şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və parlament üzvləri Xocalı

soyqırımına abidə qoyulması məsələsinin növbəti toplantılarda geniş müzakirə ediləcəyini bildiriblər.

İclasın sonunda cəmiyyət sədri Azərbaycan həqiqətlərinə həsr olunmuş materialları, o cümlədən, alman yazıçı-publistisi Yohannes Raunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yazdığı kitabı iştirakçılara təqdim edib.

Qeyd edək ki, 6 ildir fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti əyalətdəki Xarici Vətəndaşlar İttifaqına üzv seçilərək, ölkəmizin təbliği istiqamətində bir sıra uğurlu layihələrə imza atıb. Bunların sırasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq boks turniri, Xocalı faciəsinə həsr olunmuş kink-boks yarışı və digər əhəmiyyətli tədbirlər var.

24 avqust 2016-cı il

TƏRS BAXIŞ

AXCP və "Milli Şura" xalqın qınağını "repressiya" hesab edir

Xalqdan təcrid olunmuşlardan bundan artığını gözləməyə dəyməz!

Qardaş Türkiyədə xain FETÖ-nun dövlət çevrilişinə cəhd planının iflası uğramasından sonra təşkilatın Azərbaycana tərəf uzanan əlləri də "kəslimək" üzrədir.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən sözügedən məsələ ətrafında ciddi araşdırmalar aparır və bu istiqamətdə proseslər davam etdirilir. Nə qədər qərribə görünməsə də, xain planın icraçılarının AXCP təmsilçilərinə qədər gəlib-çixması, bir daha sübuta yetirir ki, müxalifətin siyasi partiyası adı altında fəaliyyət göstərən AXCP və onun sədri öz dediyi fikirlərini əməlləri ilə təsdiq edib.

Söhbət Ə.Kərimlinin hakimiyyətə yiyələnməkdən ötrü şeytanla da əməkdaşlığa getməsi barədə bir neçə il öncə səsləndirdiyi fikirlərdir. Faktlar da belə qənaətə gəlməyə əsas verir ki, gah "qərbyönümlü siyasət", gah "dini radikalizm siyasəti", gah da digər yönümlü siyasət yürüdükdən Kərimlinin bu dəfə F.Gülənlə işbirliyinə getməsi onun ayağısürüşkən ünsür olmasından xəbər verir. Kim daha çox pul-para verərsə, dərhal onun yanına qaçan Kərimlidən onsuz da başqa hər hansı bir addım gözləməyə dəyməz.

Faiq Əmirlinin həbsindən öz çirkin məqsədləri üçün istifadə edib referendum əleyhinə kampaniyaya start verməyə cəhd edirlər

Yeri gəlmişkən, ötən həftə "Azadlıq" qəzetinin maliyyə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən sonra saxta haray-şivən salan Ə.Kərimli yedək qurumu sayılan "Milli Şura" ilə mətbuat konfransları keçirib kimsənin marağında olmayan bəyanatlar səsləndirir. Guya onun tərəfdarlarının "repressiyaya" uğradığını iddia edən Ə.Kərimli, o cümlədən, onun siyasi kuklası sayılan C.Həsənli bu və ya digər şəkildə kimlərsə mesajlar ötürməyə cəhdlər göstərir. Belə ki, onlar bu dəfə F.Əmirlinin həbsindən öz çirkin məqsədləri üçün istifadə edib referendum əleyhinə kampaniyaya start verməyə cəhd edirlər. Məsələ ondadır ki, xalqın da dəstəklədiyi referendum aktına öz "donlarını" geyindirməyə çalışan AXCP və "Milli Şura" bu dəfə də heç bir haqları olmadan xalqın adından danışirlar. Guya heç kim referendum aktını dəstəkləmir və hər kəs işini-gücünü ataraq, Kərimli-Həsənli cütlüyünün dediklərinə qulaq verib F.Əmirlinin həbsinə görə küçələrə tökülüş-cəkmiş...Gülüncüdür!

Əbəs yerə deyil ki, Əli Kərimli "cəbhəsi" dağıdıcı, radikal kimi qiymətləndirilməkdədir

Başqa bir tərəfdən, Ə.Kərimli iddia edir ki, Türkiyədə hərbi çevrilişə cəhdə ittiham olunan F.Gülənlə onun özünü əlaqələndir-



məyə çalışan hakimiyyət guya "şərlənərək", həbs olunmasına çalışır. Əslində, Ə.Kərimlinin bu məsələdən ciddi narahatlıq keçirməsinin özü belə deməyə əsas verir ki, onun bu tərribatçı-terror şəbəkəsi ilə sıx əlaqələri olub. Çünki

ki AXCP partiya olaraq, siyasi fəaliyyətdən daha çox tərribatçılıq fəaliyyəti göstərir, hətta əlinə imkan düşsə, terrorçuluq fəaliyyətinə də əl atar. Əbəs yerə deyil ki, Ə.Kərimlinin "cəbhəsi" dağıdıcı, radikal kimi qiymətləndirilməkdədir. Faktları bir kənara qoyub, onların mətbuat konfransı keçirmələri, bayaq da qeyd edildiyi kimi, yaxalarını kənara çəkmək cəhdindən başqa bir şey deyil. Yeni fakt budur ki, "Azadlıq" qəzetinin maliyyə direktoru olan F.Əmirlinin saxlanılmasının səbəbi onun məşininin yük yerindən F.Gülənlə 3 kitabının tapılmasıdır. İndi bunlar iddia edirlər ki, guya F.Əmirlinin məşininin yük yerindəki kitablar guya ona məxsus olmayıb və kimlərsə məşininin yük yerinə həmin kitabları qoyub. Hətta şahid də varmış (?!). Maraqlıdır, əgər şahid varsa, hanı, niyə danışmır?

Əli Kərimli real faktlardan kənarda dayanıb, öz bildiyi havanı çalmaqda davam edəcək

Digər tərəfdən, elm və texnika əsri olduğuna görə, hər yerdə kameralar mövcuddur. Ən gizli cinayətləri belə bu kameralar vasitəsilə açır, cinayətkarları ifşa edirlər. Əgər Ə.Kərimli bu qədər iddialıdırsa, buyurub kameralara baxa bilər ki, görsün, köməkçisinin məşininin yük yerinə yerləşdirib? Təbii ki, Ə.Kərimli bu kimi real faktlardan kənarda dayanıb, öz bildiyi havanı çalmaqda davam edəcək. Kərimlinin dərdi isə öz dərdidir. O, qorxur ki, gülənçi olduğu faş olandan sonra həbs olunacaq və "Azadlıq" qəzeti də bağlanacaq.

Fətullah Gülənə məktub ünvanlayıb və bu məsələ artıq öz təsdiqini tapmaqdadır

Xatırlatmaq yerinə düşərdi ki, AXCP sədri Ə.Kərimlinin Gülənlə əlaqələrinə sübutlar, hətta Rusiyanın dövlət televiziyasında da tirajlanıb, AXCP sədri Ə.Kərimlinin həyatını zəhərlədiyi növbəti gənclərdən biri - Fuad Əhmədli isə onun təlimatlarını yerinə yetirən tərəf kimi həbs edilib. Belə ki, Ə.Kərimli F.Gülənə məktub ünvanlayıb və bu məsələ artıq öz təsdiqini tapmaqdadır.

Beləliklə, "Milli Şura" pərdəsi altında Ə.Kərimlinin AXCP sədri kimi "repressiyalara" uğraması ətrafındakı hay-küyü onun bu məsələdə günahkar olmasını bir daha təsdiq etmiş olur. Xalqdan, millət və dövlətdən təcrid olunaraq, "siyasi fəaliyyət" adı altında ölkə maraqlarını satmağın isə bir adı var: xəyanət! Xəyanətə görə isə Ə.Kərimli gec-tez cavab verməli olacaq. Buna heç bir şübhəsi olmasın!

Rövşən RƏSULOVA

"Böyük oyunun kiçik peşkaları" Dağıdıcı müxalifət yenə də iş başındadır



Yalan vədlər, populist çağırışlar insan olan varlığın bir növ evini yıxan, fəlakətlərə sürüklənən başlıca amillərdəndir desək, səhv etmərik. Fikirlərin sübutu kimi, C.Həsənlinin AXCP sədri Ə.Kərimlinin, Müsavatın keçmiş başkanı İ.Qəmbərin yalan, həm də şirnikləndirici vədlərinə aldanaraq elmdən, təhsildən yayınaraq, "Milli Şura"nın sədri olmasına

razılıq verməsini göstərmək olar. Bununla da, C.Həsənli deyilən biçərə özünü yanan odun üstünə atmaqla yanaşı, bütün yaradıcı həyatını məhvə sürüklənmiş oldu. İndi isə artıq gecdir. C.Həsənli bu gün heç nəyə yaramayan, heç kəsə lazım olmayan insana çevrilib. Yəni C.Həsənli "yarımçıq papaqçı" təsiri bağışlayır. Düşünürəm ki, onun, sadəcə bir çıxış yolu qalır: "qaçmaq da bir igidlikdir" deyib, Azərbaycandan, səmtinin fərqi baxmadan qaçmaq.

Müxalifət düşərgəsində cərəyan edən acınacaqlı hadisələrə əsasən, demək olar ki, C.Həsənli ilə yanaşı, digər müxalifətçilər də şirin yalanların qurbanı olublar. Deyək ki, biri daxili qüvvələrin vədlərinin girovuna çevrilibsə, başqaları da xarici maraqlı qüvvələrin yalanlarının acı nəticəsi olaraq, həyatlarını təhlükələrə atıblar.

Müxalifətin düzəlməsi çətin məsələyə çevrilir

Faktlar sübut edir ki, yalnız AXCP, Müsavat, "Milli Şura" funksionerləri "böyük oyunun kiçik peşkaları" deyil, eləcə də müxalifət düşərgəsində sürünənlər sinfinə aid edilən partiyalarda ara-sıra bir növ şanslarını yoxlamaq üçün qulaqlarını yalan vədlər verən təşkilatlara tərəf şəkəylirlər. Dəfələrlə başları müxtəlif daşlara, qayalara dəysə də, hələ də ağılın nə olduğunu bilməyən S.Cəlaloğlu, İ.Ağazadə meydana çıxaraq, yeni qurumun - "Qarabağ və Respublika Uğrunda" Hərəkatın yaradılması təşəbbüsü ilə çıxış ediblər. Bu dəfə də yenu qurumda Azərbaycan Demokrat, "Ümid", Klassik Xalq Cəbhəsi, Azadlıq, Liberal-Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Azərbaycan Xalq və Azad Demokrat partiyalarının təmsil olunacağı bildirilir. Məlumat üçün qeyd etmək lazımdır ki, bir qədər əvvəl də bu partiyalar bir araya gələrək, "SPDİHMM" adlı qurum yaratmışdılar. Hətta bu partiyaların sədrləri Polşanın Azərbaycandakı səfiri xanım Beata Baranşka ilə görüşərək, bir növ onun iştirakı ilə yaratdıqları yeni qurumun təqdimatını keçirmişdirlər. Bununla S.Cəlaloğlu, M.Mirəlioğlu, İ.Ağazadə və digərləri səfirin təmsalında Avropadakı maraqlı qüvvələrdən yardım almaq arzusunda olduqlarını nümayiş etdirmişlər. Ancaq Qərbdəki maraqlı dairələr işlərini yalnız AXCP və Müsavat yetkililəri ilə qurduqlarından, "SPDİHMM" təmsilçilərinin istəkləri iflasa uğramışdır. Beləliklə də, yeni yaradılan qurum siyasi arenada işiq üzü görmədən fəaliyyətini dayandırdı. Bu gün isə yenidən həmin şəxslər üzə çıxmağa başlayıblar. Bu da, heç şübhəsiz, sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsi-referendumla bağlıdır. Sözügedən partiya yetkililəri referendumla bağlı müəyyən addımlar atmaq, çağırışlarla çıxış etməklə Qərbin diqqətini özlərinə cəlb edə biləcəklərini düşünürlər. Maraqlıdır ki, yenə də partiya sədrləri yeni yaradılan qurumun təqdimatını, ilkin olaraq, Polşanın Azərbaycandakı səfirinin qəbulunda keçirməklə bəyan etməyi düşünürlər. Sual yaranır: niyə məhz yenə də Polşa səfirliyində? Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bildirir ki, ABŞ hansısa ölkədə sabitliyi pozmaq, çaxnaşma salmaq istəyirsə, oradakı gəde-güdəni bir yerə yığır və İsveç vasitəsilə Polşa maliyyələşir və həmin gəde-güdənlər orada təlim görürlər: "Biz bunu Ukraynadakı "narıncı inqilab"da, Maydan hadisələrində, Gürcüstandakı "qızılıq" inqilabında da müşahidə etmişik. Postsovet məkanında harada inqilab olursa, orada Polşanın barmağını görürük. Polyaqlar haqqında ən gözəl tərif Karl Marks verib: Qərribə millətdirlər, harada istəsən orada kaos yarada, insanları bir-birinə qarşı qoyub qırdıra bilər, sonra isə yaxalarını kənara çəkə bilərlər. Rusiyaya qarşı embarqonu, iqtisadi sanksiyaları vaxtilə, elə indi də hamıdan çox tələb edən Polşa olub. Amma sonradan Polşa Avropa İttifaqına birinci müraciət etdi ki, alma satışından 500 milyon itirmişəm, mənim pulumu ver". Bir sözlə, görünən odur ki, müxalifətin böyüklü-kiçikli bütün partiya sədrləri yalnız yalan vədlərə aldanaraq və ya buna ümid edərək, hansısa addımı atırlar. Ancaq hədəflərinə çatmaq müxalifətə müyəssər olmur. Həm də, görünən və təsdiq edən faktlar odur ki, səhvlərindən nəticə çıxarmaq, yalan vədlərin arxasınca getməmək prinsipindən əl çəkmək müxalifət üçün mümkünsüzdür. Bu da, onların artıq həyat tərzi və ya sağlamlığı mümkün olamayan xəstəlikləri olduğunu göstərir.

İ.ƏLİYEV

Qazağın qədim insan məskəni olduğu təsdiqlənib

Qazaxda yerləşən Avey Dövlət Mədəniyyət Qoruğunun ərazisində və Damcılı mağarasında aparılan arxeoloji qazıntılar zamanı 7 min il əvvəl neolit dövrünə aid alətlər aşkarlanıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazidə 4 metr dərinliyində qazıntı işləri aparılarkən bu yerin qədim insan məskəni olması bir daha təsdiqlənib. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin neolit dövrünə aid olmasının təsdiqlənməsi üçün Yaponiya laboratoriyalarına göndəriləcək.

Qoruğun direktoru Səadət Əliyeva bildirir ki, bir neçə ildir Tovuzda Göytəpə,

Hacıələmxanlı və digər qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparan yaponiyalı mütəxəssislər Tovuz və Qazağın yaxın olmasını və buradan tapılan alətlərin daha qədim olduğunu düşünürlər.

Yaponiyalı arxeoloq Yoşihiro Nişiki deyib: "Damcılıda arxeoloji qazıntılar zamanı elmə yararlı kifayət qədər materiallar əldə etmişik. Məqsədimiz ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qazıntılar zamanı buna nail ola bildik".

ZÜMRÜD

Azərbaycanda qeydiyyat hüququ və azadlıqları

Hər bir dövlətdə olduğu kimi, Azərbaycan Respublikasında da "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanun mövcuddur və bu qanun axırıncı dəfə 8 dekabr 1999-cu il tarixində Respublika Prezidentinin təsdiq etdiyi Prof. Ziyadxan Nəbibəyli və iqtisadçı İsmail Cəlilbəyli yazırlar: "Qanunun Əsasnaməsinə görə:

1. Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar;

2. Vətəndaşlara və Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxslərə ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilmədən, onlar yaşayış yeri üzrə qeydiyyata alınır. Bu məqsədlə müvafiq icra hakimiyyəti təşkilatlarının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 5-ci bəndinə və "Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında" Əsasnamənin 10-cu bəndinə göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə keçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir:

a) dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı təşkilatları tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi;

b) icarəyə verənin və ya kirayəyə verənin, müvafiq olaraq, icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi;

v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya respublikanın qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd;

q) vətəndaşa yaşayış sahəsi verən şəxsin imzası.

3. Yaşayış yerini dəyişdirmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxslər 10 yaşayış yerinə gəldikdən sonra, 90 gündən gec olmayaraq, qeydiyyata alınması üçün həmin yerin müvafiq icra hakimiyyəti təşkilatına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti vətəndaş və vətəndaşlığı olmayan şəxsi yaşayış yeri üzrə qeydiyyata almaq üçün onlardan Əsasnamədə göstərilənlərdən əlavə, aşağıdakı sənədləri tələb etməlidir:

ərizə-anket (vətəndaşlar üçün 1 və 2 sayılı Əlavə, vətəndaşlığı olmayan şəxslər üçün isə 3 və 4 sayılı Əlavə);

şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, hərbi билет və ya təhkim şəhadətnaməsi.

4. Vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınarkən, hərbi билетini və ya təhkim şəhadətnaməsini təqdim etmək imkanı olmadıqda, o, əvvəllər yaşadığı yerin hərbi komissarlığı tərəfindən onun hərbi uçotda dayanıb-dayanmaması faktını təsdiq edən sənədi müvafiq icra hakimiyyəti təşkilatına təqdim etməlidir.

5. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti təşkilatının məsul əməkdaşı bu Əsasnamənin 2-ci və 4-cü bəndində göstərilən sənədləri nəzərdən keçirir və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin və "Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında" Əsasnamənin tələblərinə müvafiq surətdə qeydiyyata alınma barədə ərizə-anketi tələb və təsdiq edir.

6. Yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti təşkilatı

tərəfindən dərhal qeydiyyata alınır. Həmin təşkilat müvafiq şəxsiyyət vəsiqəsi verilməyə qədər vətəndaşa Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd və vətəndaşlığı olmayan şəxsə - Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd verir. Vətəndaşa şəxsiyyət vəsiqəsi və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra verilən şəxsiyyət vəsiqəsi verilmədən, müvafiq icra hakimiyyəti təşkilatının məsul əməkdaşı tərəfindən həmin sənəd geri alınır.

7. Vətəndaşın 25, 35, 50 yaşına çatması, həmçinin, onun soyadının, adının, atasının adının, ailə vəziyyətinin dəyişməsi, şəxsiyyət vəsiqəsinin itirilməsi, yarasız hala düşməsi ilə bağlı şəxsiyyət vəsiqəsi dəyişdirilmədən, heç bir əlavə sənəd tələb edilmədən, o, yaşayış yeri üzrə qeydiyyata alınmalıdır.

8. Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxsin 20 yaşına çatması, sonradan isə hər 5 ildən bir və ya Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxsin soyadının, adının, atasının adının, ailə vəziyyətinin dəyişməsi, şəxsiyyət vəsiqəsinin itirilməsi, yarasız hala düşməsi ilə bağlı şəxsiyyət vəsiqəsi dəyişdirilmədən, heç bir əlavə sənəd tələb edilmədən, o, yaşayış yeri üzrə qeydiyyata alınmalıdır.

9. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti təşkilatı yalnız aşağıdakı hallarda:

a) "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;

b) sərhəd bölgələrində, qapalı hərbi hissəciklərin ərazilərində, qapalı inzibati ərazi bölgələrində, ekoloji fəlakət bölgələrində, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fəvqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda;

v) şəxsin qeydiyyata alınacağı halda, həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cü bəndində müəyyən edilmiş mənzil payından az yaşayış sahəsi düşdükdə;

q) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda, şəxsi yaşayış yeri üzrə qeydiyyata alınmaqdan imtina edir.

10. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti təşkilatı yalnız aşağıdakı hallarda şəxsi yaşayış yeri üzrə qeydiyyata çıxarır:

a) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti məlumatına əsasən;

b) başqa ölkələrdə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyətinin məlumatına əsasən;

v) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

q) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq icra hakimiyyətinin məlumatı əsasında;

ğ) yaşayış sahəsindən çıxarıldıqdan və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

d) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;

e) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüduqlarından kənar edildikdə - müvafiq icra hakimiyyətinin məlumatı əsasında.

11. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və ya digər belə ictimai yerlərə gələn vətəndaş özü üçün ərizə-anket (2 sayılı Əlavə) dolduraraq, həmin yerin müdiriyyətinə verir. Müdiriyyət isə, öz növbəsində, həmin ərizə-anketi 24 saat ərzində müvafiq icra hakimiyyəti təşkilatına təqdim edir. Müvafiq icra hakimiyyəti təşkilatı heç bir sənəd tələb etmədən, həmin vətəndaşın qeydiyyatını aparır.

12. Yaşayış yerlərindən kənar 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində müvafiq icra hakimiyyəti təşkilatlarının məsul əməkdaşına aşağıdakı sənədləri təqdim etməlidir:

şəxsiyyət vəsiqəsi;

ərizə-anket (2 sayılı Əlavə).

13. Müvafiq icra hakimiyyəti təşkilatı həmin vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə müvəqqəti qeyd aparmaqla, həmin qeydi onun şəxsiyyət vəsiqəsinin arxasına yapışdırmalıdır.

14. Vətəndaş olduğu yerden gəldikdə, müvafiq icra hakimiyyəti təşkilatı onu olduğu yer üzrə qeydiyyata çıxarır.

15. Hərbi qulluqçular (müddətli xidmət hərbi qulluqçulardan başqa) yaşayış yeri üzrə ümumi qaydada qeydiyyata alınır.

16. Mənzillə təmin olunmayan hərbi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvləri mənzillə təmin olunan kimi müvafiq icra hakimiyyəti təşkilatı tərəfindən hərbi hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınır.

Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda, yaşayış yeri üzrə qeydiyyata çıxarılırlar. Hərbi komissarlıq və ya hərbi tədris müəssisəsinin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsinin hərbi xidmət başa çatanaqədər, müvəqqəti olaraq, saxlamaq və sonra sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti təşkilatına göndərir.

17. Əcnəbilərin Azərbaycan Respublikasına gəlmələri respublikanın sərhəd məntəqəsində pasport və giriş icazəsi (vizası) əsasında müvafiq icra hakimiyyəti təşkilatı tərəfindən qeydə alınır və onlara, gəlmə müddətindən asılı olmayaraq, qeyd vərəqəsi (5 sayılı Əlavə) verilir. Üç hissədən ibarət olan həmin vərəqədəki bəndlər əcnəbi tərəfindən doldurulur. Müvafiq icra hakimiyyəti təşkilatı vərəqənin düzgün doldurulmasını yoxlayaraq, onu təsdiqləyir. Qeyd vərəqəsinin ikinci və üçüncü hissəsi əcnəbiyə verilərək, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri ona şifahi izah edilir.

18. Azərbaycan Respublikası ərazisində 30 gündən artıq yaşamaq istəyən əcnəbi yataqxanaya, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış sahəsinə gəldikdə, əcnəbi dərhal xüsusi ərizə-anket (6 sayılı Əlavə) dolduraraq, qeyd vərəqəsinin ikinci hissəsi ilə birlikdə həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir. Müdiriyyət və ya başqa yaşayış sahəsinin sahibi, yaxud istifadəçisi isə, öz növbəsində, həmin sənədləri 24 saat ərzində müvafiq icra hakimiyyəti təşkilatına təqdim edir.

19. Əcnəbi olduğu yerden gəldikdə, Azərbaycan Respublikasının sərhəd məntəqəsində qeyd vərəqəsinin üçüncü hissəsi müvafiq icra hakimiyyəti təşkilatına təhvil verilməlidir.

20. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbi yaşayış yeri üzrə qeydiyyata alınmaqdan əvvəl yaşayış yeri üzrə qeydiyyata alınma barədə müvafiq icra hakimiyyəti təşkilatına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti təşkilatı



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVD F

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

nın məsul əməkdaşı qeyd vərəqəsinin ikinci hissəsi ilə birlikdə ondan aşağıdakı sənədləri tələb etməlidir:

pasport;

giriş icazəsi (viza);

yaşayış sahəsinə köçmək üçün əsas verən order (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya əcnəbiyə yaşayış sahəsi verən şəxsin ərizəsi.

21. Müvafiq icra hakimiyyəti təşkilatının məsul əməkdaşı bu sənədləri nəzərdən keçirir və yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş əcnəbinin qeydiyyata alınıb və ona qeydiyyata alınma haqqında vəsiqə verilir.

22. Əcnəbi yaşayış yerindən gəldikdə, Azərbaycan Respublikasının sərhəd məntəqəsində qeyd vərəqəsinin üçüncü hissəsi qeydiyyata alınma haqqında vəsiqə müvafiq icra hakimiyyəti təşkilatına təhvil verilməlidir.

23. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınır. Yataqxanaya, mehmanxanaya, sanatoriyaya, kempinqə, turist bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış sahəsinə gələn vətəndaşlığı olmayan şəxs dərhal ərizə-anket (4 sayılı Əlavə) dolduraraq, həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir.

Müdiriyyət və ya yaşayış sahəsinin sahibi, yaxud istifadəçisi isə, öz növbəsində, həmin sənədləri 24 saat ərzində müvafiq icra hakimiyyəti təşkilatına təqdim edir.

Vətəndaşlığı olmayan şəxs olduğu yerden gəldikdə, müvafiq icra hakimiyyəti təşkilatı onu olduğu yer üzrə qeydiyyata çıxarır.

24. Statistik qeydin formalarını,

qeydiyyat aparan müvafiq icra hakimiyyəti təşkilatları ilə statistik qeydiyyat təşkilatları arasında sənədlərin dövriyyəsinin statistika təşkilatları ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti təşkilatı müəyyənləşdirir.

25. Yaşayış yeri üzrə və ya olduğu yer üzrə qeydiyyata aparılmasına müvəkkil edilmiş şəxslər vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin yaşadıkları və olduqları yer üzrə qeydiyyata və Əsasnamənin tələblərinə uyğun aparılmasına görə məsuliyyət daşıyırlar.

26. Qanunun tələblərinə zidd olaraq, qeydiyyata alınmadan əvvəl və ya vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasından süründürməçiliyə yol verilməsindən vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, səlahiyyətli dövlət təşkilatları və ya məhkəməyə şikayət edə bilərlər.

27. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma barədə vətəndaşlar vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, habelə, qeydiyyata alınmadan əvvəl və ya qeydiyyata alınmadan əvvəl vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmayan sənədlər tələb edən, qeydiyyata alınma barədə süründürməçiliyə yol verən və ya digər qeydiyyata alma və qeydiyyata çıxarılma qaydalarına əməl etməyən təşkilatı şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar".

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə dokтору

İşindən narazı olan insanlar 40 yaşdan sonra tez-tez xəstələnir

O hayo ştatı (ABŞ) Universitetinin bir qrup alimi müəyyən edib ki, həyatı boyu öz işindən narazı olan insanlar 40 yaşdan sonra tez-tez xəstələnir. İnsanın xoşlamadığı iş onun psixikasına daha güclü təsir göstərir. İnsan 20-30 yaşlarında olarkən öz işindən məmnunluq dərəcəsi 40 yaşdan sonra onun sağlamlığında əks olunur. Bütün bunlar psixi sağlamlığa xüsusilə güclü təsir göstərir. Öz işini sevməyən adam başqaları ilə müqayisədə tez-tez həyəcanlanır, yuxu ilə bağlı problemlərdən əziyyət çəkir. Əgər əvvəlcə xoşunuza gəlməyən iş sonradan sizi qane etməyə başlayıbsa, bu halda sağlamlıqla bağlı problemlər müşahidə olunmayıb. Rıafan.ru saytı yazır ki, bu araşdırmada 25-39 yaşlarında 6,5 min ABŞ sakini iştirak edib. Onlar öz işlərindən razılıq dərəcəsinin dörd ballıq şkala üzrə qiymətləndirməli idilər. Respondentlərin 45 faizi öz işini sevmədiyini bildirdi. Rəyi soruşulanların 23 faizi əvvəlcə işini xoşlayıb, lakin sonradan bu iş onları bezdirib. Araşdırma iştirakçılarının 15 faizi öz işindən məmnun olduğunu bildirdi, 17 faizi əvvəlcə xoşlamadığı işə sonradan adət edib. Qeyd edək ki, karyerasından məmnunluq dərəcəsi yüksək olan insanların psixi və fiziki sağlamlığı qaydasında olub.

Kaliforniyalı alimlər: Qocalıq hissi kəmağillığın riskini artırır

Kaliforniya Universitetinin alimlərinin fikrincə, faktiki yaşınızla müqayisədə özünüzü nə qədər daha yaşlı hiss edirsinizsə, kəmağillığın inkişafı riski də bir o qədər artır. Belə ki, özünü yaşlı hiss edən insanlarda ilkin yaddaş itkisi əlamətləri müşahidə edilib ki, bu da kəmağillığa səbəb olur. Məsələn, əgər 80 yaşındakı adam 75 əvəzinə, 85 yaşında olduğunu düşünürsə, bu, demensiyanın inkişaf riskini 30 faiz yüksəldir. "Healthvesti.com" saytı xəbər verir ki, alimlər 4 il ərzində 65-98 yaş arasında təxminən 6 min təqaüdcünü tədqiq ediblər. Başlanğıcda iştirakçılarda heç bir koqnitiv problemlər olmayıb. Koqnitiv pozuntuları müəyyən etmək üçün sınaqdan keçirilənlərdə yaddaş və düşüncə bacarıqları qiymətləndirilib. Müəyyən edilib ki, özünü yaşından qoca hiss edən insanlarda koqnitiv pozuntuların inkişafı riski 18 faiz, özünü daha cavan hiss edən pensiyaçılar ilə müqayisədə isə kəmağillığın inkişafı şansı 29 faiz çoxdur. Ekspertlər qeyd edirlər ki, pərişan, yaxud depressiyadan əziyyət çəkən tədqiqat iştirakçıları özlərini daha yaşlı hiss etməyə meyillidirlər. Alimlərin sözlərinə görə, əgər insan özünü gənc hiss etməyə imkan verən işlə məşğuldursa, məsələn, fiziki məşğələlər edirsə, yaxud vaxtını dostları ilə keçirirsə, bu, onu koqnitiv pozuntuların inkişafından qoruyacaq. Qocalma barədə mənfi stereotiplər insanların özünü yaşından böyük hiss etməsinin daha bir səbəbi ola bilər. Güman edilir ki, bu stereotiplər koqnitiv funksiyalara mənfi təsir edir və bununla da demensiyanın inkişaf riskini artırır.

Diqqət: Zərərli vərdişlər insan ömründən 6 il qopara bilər

Həkimlər çoxdan həyəcan təbili çalır ki, siqaret çəkmək, spirtli içkilər içmək, pis qidalanmaq və hərəkətsiz həyat tərzini keçirmək sağlamlığa pis təsir göstərir. Amma indi mütəxəssislər zərərli vərdişlərlə bağlı riskləri, eləcə də hər bir zərərli vərdişin insan ömrünü nə qədər qısalda biləcəyini hesablayıblar. "Healthvesti.com" saytı xəbər verir ki, Ottava Universitetinin (Kanada) tədqiqatçıları qrupunun qənaətinə görə, bu müddət 6 ildir. Üstəlik, siqaret çəkmək və fiziki fəaliyyətsizlik zərərli vərdişlərin ən pisidir.

Alimlərin apardığı tədqiqatın nəticələri göstərib ki, bütün ölüm hallarının 26 faizi siqaret çəkmək, 24 faizi fiziki fəaliyyətin yoxluğu, 12 faizi pis qidalanma və 0,4 faizi alkoqollu içkilərə aludə olmaqla bağlıdır. Kişilər üçün siqaret çəkmək başlıca risk amilidir və onların ömrünü 3,1 il qısaltdır. Qadınlar üçün əsas risk amili isə az hərəkətli həyat tərzidir ki, bu da onların ömründən 3 il qoparır. Mütəxəssislər, həmçinin aşkar ediblər ki, zərərli vərdiş olanlarla müqayisədə sağlam həyat tərzini keçirən insanlar, orta hesabla, 17,9 il çox yaşayırlar. Ekspertlərin sözlərinə görə, əldə edilən nəticələr konkret sosial-demografik qrupların ömrünü müəyyən etməyə kömək edə bilər. Alimlər "Project Big Life" adlı onlayn kalkulyator yaradıblar ki, vərdiş və həyat tərzləri əsasında ömür müddətlərini hesablamada insanlara kömək etsinlər.

SƏS

Son səhifə

24 avqust

"Mançester Yunayted" Şvaynştaygeri satır



"Mançester Yunayted" yay transfer pəncərəsinin bağlanmasına qədər yarım müdafiəçisi Bastian Şvaynştaygeri satmaq niyyətindədir. Qol.az-ın xəbərinə görə, bu haqda Almanyanın "Bild" qəzeti məlumat yayıb. Bildirilib ki, ingilislər Şvaynştaygeri cəmi 2.5 milyon avroya satmağa hazırdırlar. "MY"-nin belə qərar verməsi alman futbolçunun burada yüksək gəlir - ildə 11 milyon avro alması ilə əlaqədardır. Qeyd edək ki, ötən il 9 milyon avroya "Mançester Yunayted"-ə Şvaynştaygerin klubla müqaviləsi 2018-ci ilin iyununda başa çatır. Hazırda 32 yaşlı futbolçuya Amerika liqasından, eləcə də "Milan", "İnter" və "Yuventus"-dan təkliflər olduğu bildirilir.

"Qalatasaray" "Portu"-nun futbolçusunu transfer edib



"Qalatasaray" növbəti transferini həyata keçirib. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi Portuqaliya "Portu"-sundan Jozeu Peşkeyrani icarə əsasında heyətinə cəlb edib. 26 yaşlı sol cinah yarım müdafiəçisi 2016/17 mövsümündə "sarı-qırmızı"lı formanı geyinəcək. Onun transferi üçün klubu "Portu"-ya pul ödənilməyib. Futbolçu özü isə bir mövsümə 700 min avro qazanacaq. Joze 30 nömrəli forma altında çıxış edəcək. Qeyd edək ki, Jozeu 2013-cü ildən Portuqaliya millisinə dəvət alıb və bu komandada 4 oyun keçirib.



UEFA Fələstin bayrağına görə "Seltik"-i cərimələdi

Ötən həftə Çempionlar Liqasında Şotlandiyanın "Seltik" və İsrailin "Hapoel" klubları arasında keçirilən oyunda "Seltik"-in azarkeşləri tribunada Fələstin bayrağı açılar. SİA-nın məlumatına görə, bununla bağlı "Seltik" azarkeşlərinə intizam araşdırması başlandı UEFA, klubu da cərimələyib. Fələstin üçün yardım toplayan "Seltik" azarkeşləri isə 24 saat ərzində cərimənin iki qatını yığdı. Xarici mətbuatda yayılan xəbərlərə görə, azarkeşlərin yığdıqları pullar fələstinlilər üçün tibbi yardıma və qaçqın düşərgəsinə bərabər şəkildə bölünəcək.

"Beşiktaş" "Benfika"-dan 22 yaşlı hücumçu alır

İstanbulun "Beşiktaş" futbol klubu daha bir transferini rəsmiləşdirmək üzrədi. "Qara qartal" braziliyalı Anderson Taliskani heyətinə qatmaqda israrlıdır. İstanbul klubunun yaydığı açıqlamada bildirilir ki, braziliyalı futbolçunun icarəyə götürülməsi üçün öz və klubu "Benfika" ilə danışıqlar başlayıb. Qeyd edək ki, "Benfika" Anderson Taliskani 2014-cü ildə Braziliyanın "Bahya" klubundan 4 milyon avroya alıb. Hazırda "Transfermarkt" 22 yaşlı hücumçuya 7,5 milyon avro qiymət qoyub.

Neymar Messi kimi imicini dəyişib

"Barselona" klubunun hücumçusu Neymar imicini dəyişib. AZƏRTAC xəbər verir ki, Braziliya yığması ilə Olimpiya çempionluğunu qazanan Neymar qələbə şərəfinə imicini dəyişmək qənaətinə gəlib. O, əvvəlcə bu qələbənin şərəfinə qoluna yeni döymə çəkdirib. Daha sonra isə imicini dəyişərək sarışın görkəm alıb. "Sambaçı" bu imiclə daha çox Messiyə bənzəməyə çalışıb. Qeyd edək ki, Braziliya Olimpiya yığması turnirin finalında Almaniyaya penalti seriyasında qalib gəlib. Hələdici zərbəni isə Neymar vurub.



İdman Arbitraj Məhkəməsi Rusiyaya "yox" dedi

Rusiya yığmasının Braziliyada keçiriləcək Paralimpiya Oyunlarında iştirak etməyəcəyi bir daha rəsmiləşib. AZƏRTAC xəbər verir ki, buna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı səbəb olub. CAS şimal qonşularımızın Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) qərarından şikayətini rədd edib. Belə ki, BPK avqustun 7-də Rusiya Paralimpiya Komitəsinin (RPK) beynəlxalq yarışlardan kənarlaşdırmaqla bağlı qərar çıxarmışdı. Bu addım Riçard Maklarenin Rusiya idmanında dopinqin mövcudluğu barədə hazırladığı məruzəyə əsasən atılmışdı. O, rusiyalı paralimpiyaçıların müsbət nəticə verən ən azı 35 dopinq analizinin 2011-2015-ci illərdə itirildiyini iddia edib. Rusiya Paralimpiya Komitəsi avqustun 15-də CAS-a qərarın ləğvi ilə bağlı müraciət etsə də, istəyi təmin edilməyib.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs"-in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500